

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır




№ 125 (5356) 18 iyul 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin organı. Qiyməti 40 qəpik

Latviya-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir

Prezident İlham Əliyev Latviya Respublikasına rəsmi səfər edib



Novruz Mammədov:
"Nadənsə, Dağlıq Qarabağ
münasibəsinin ədalətli
qiymətləndirilməsi
maneqərlə rastlaşır"



XİN: "Oondarma rejimin
saxla "prezident seçki" si
keçirməsi özünü gülünc
veziyətine qoymaqdan
başa bir şey deyil"



Naxçıvan Muxtar
Respublikası Ali Məclisində
mükafatların təqdimati olub

18 iyul 2017-ci il

Latviya-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir

Prezident İlham Əliyev Latviya Respublikasına rəsmi səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Latviya Respublikasına rəsmi səfərə gəlib. AZERTAC-in xüsusi müxbirinin məlumatına görə, Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalgalanlığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Latviya Prezidenti Ofisinin rəhbəri Arnis Salnajs və digər rəsmi şəxslər qarşıladılar.

Iyulun 17-də Latviya Prezidentinin iqamətgahında - "Riqə" qəsrində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəsmi qarşılıq mərasimi olub. Hər iki ölkənin



dövlət bayraqlarının dalgalanlığı qəsrin qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Latviya Prezidenti Raymonds Veyonis Azə-

baycan Prezidenti İlham Əliyevi qarşılıdı. Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndi. Latviyanın dövlət və hökumət nümayəndəleri

Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan nümayəndə heyetinin üzvləri Latviya Prezidenti Raymonds Veyonisə təqdim olundu.

Prezidentlər rəsmi foto çəkdirilər. Azərbaycan Prezidenti İlham Əliyev "Riqə" qəsrinin "Gerblər" salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı. Sonra hədi-

yələr təqdim edildi.

Iyulun 17-də Riqada rəsmi qarşılıq mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Azərbaycan Prezidentinin Latviya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırlığı vəziyyəti, inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıldı, bu əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edildi. Görüşdə, həmçinin qarşılıqlı məraq doğuran digər məsələlər etrafında fikir mübadiləsi aparıldı.

Iyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin nümayəndə heyetlerinin iştirakı ilə geniş tərkibdə görüşü olub. AZERTAC-in xüsusi müxbiri xəber verir ki, görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu bildirildi, Azərbaycanın beynəlxalq nəqliyyat dehlizlərində, o cümlədən Şərqi-Qərb, Şimal-Cənub dehlizlərində, Asiya ilə Avropa arasında yüksəkşimalarda önemli rolу qeyd edildi. Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq nəqliyyat əməkdaşlığı sahəsində gördüyü işlərdən danışdı.

Görüşdə Azərbaycan Prezidentinin Latviyaya rəsmi səfəri çərçivəsində imzalanacaq sənədlərin əhəmiyyəti qeyd olundu, bu sənədlərin əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə edildi. Həmçinin təhsil sahəsində əməkdaşlıq müzakirə edildi və bu sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Söhbət zamanı Azərbaycan-Latviya münasibətlərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri çərçivəsində önəmi qeyd edildi. Hökumətlərarası Komissiyanın fəaliyyəti müzakirə olundu, ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması, ixrac-idxlə potensialının müəyyənləşdirilməsi, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələlərindən danışdı. Prezident Raymonds Veyonis vurğuladı ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Latviya dövlətinin başçısı ölkəsinin gələcəkdə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının möhkəmləndirilməsi işinə töhfə verəcəyini vurğuladı.

Latviya-Azərbaycan əlaqələri strateji tərəfdaslıq səviyyəsində inkişaf edir

Prezident İlham Əliyev Latviya Respublikasına rəsmi səfər edib



Əvvəli Səh. 2

İyulen 17-de geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. AZERTAC-in xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev və Prezident Raymonds Veyonis "Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaslığın yaradılması haqqında Birgə Beyannamə"ni imzaladılar. "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Respublikasının Nəqliyyat Nazirliyi arasında beynəlxalq kombinə edilmiş yüksək məntəqələr haqqında Anlaşma Memorandumu"nu Azərbaycan tərəfdən iqtisadi, Elmi-Texniki və Mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, ekoloziya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Latviyanın təhsil və elm naziri Karlis Şadurskis imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Latviyanın təhsil və elm naziri Karlis Şadurskis imzaladılar. Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Latviya Respublikasının Prezidenti Raymonds Veyonis və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuataya bəyanatlarla çıxış ediblər.

President Raymonds Veyonisin bəyanatı

- Hörmətli cənab Prezident. Xanımlar və cənablar.

Mən şərəf hissi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi bu gün burada, Riqada rəsmi səfəri çərçivəsində qəbul edirəm. Azərbaycan Latviyanın mühüm tərəfdasıdır və bizim ikitərəfli münasibətlərimiz çox sıx dostluq əlaqələrinə əsaslanır. Biz bu gün Birgə Beyannamə imzaladıq. Bu, Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaslı-



ğın yaradılması haqqında bəyan-namədir və bu sənədin bizim ikitərəfli münasibətlərimizin genişləndirilməsinə müsbət təsiri olacaq. Əminəm ki, bu gün imzalanan digər sənədlər - təhsil, tikintiyə nəzarət və digər sahələrdə olan razılıqlar bizim ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək. Qeyd etmək istəyirəm ki, ikitərəfli münasibətlər baxımından bu il Latviya ilə Azərbaycan arasında çox fəal il olubdur və biz bir çox addımları atmışq ki, əməkdaşlığımız daha da gücləndirilsin. Burada həm hökumətlərimiz, həm də belediyyələr səviyyəsində əlaqələr daha da genişlənib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəsmi səfəri çərçivəsində biznes forum da keçiriləcək. Həmçinin iyun ayında bizim hökumətlərarası komissiyanın iclası keçirilib. Məne elə gelir ki, bunlar bizim həm iqtisadi, həm qarşılıqlı ticari imkanlarımızı genişləndirəcək. Beləliklə, bizim Azərbaycan ilə əməkdaşlığımız nəqliyyat, xüsusən de beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi baxımından daha sıx olacaq.

Ardı Səh. 4

18 iyul 2017-ci il

Latviya-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir

Prezident İlham Əliyev Latviya Respublikasına rəsmi səfər edib

Əvvəli Səh. 3

Əlbətə, Latviya Azərbaycanı, onun suverenliyini ve ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh və danışıqlar yolu ilə həll oluna bilər və bu, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır.

Söhbətimiz zamanı biz, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasındaki münasibətlərə toxunduq. Latviya bu iki tərəf arasında - Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə her zaman öz dəstəyini verib - bu, müxtəlif formatlarda olub. Həm Şərq tərəfdaşlığı çərçivəsində, həm də digər çərçivələrdə. Biz bilirik ki, bu ilin sonunda "Şərq tərəfdaşlığı" programı ilə bağlı növbəti toplantı keçiriləcək və bununla əlaqədar müxtəlif çəvik yollar tapılacaq ki, bizim məhz tərəfdaşımızla, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq daha da genişləndirilsin. Bildiyiniz kimi, bu ilin noyabrında bu məqsədlə sammit keçiriləcək və bu, bizim qarşılıqlı əməkdaşlığımızın uzunmüddətli perspektivlərini müəyyənəşdirəcək, Azərbaycan ilə Avropa İttifaqı arasındaki əlaqələr bütövlükde müəyyən olunmuş daha konkret



dırılmasında göstərdiyi səyləri, apardığı iş yüksək dəyerləndirirəm. Zənnimcə, biz daha sıx işəməliyik ki, bu istiqamətdə daha böyük irəliləyiş eldə edə bilək.

Bizim əməkdaşlığımız çoxtərəflidir. Biz Azərbaycanda insan hüquqlarını müzakirə etdik, qanunun alılıyinə toxunduq və qeyd etdik ki, bu sahələr hər hansı bir ölkənin inkişafı üçün mühüm amillərdir. Mən, həmçinin qeyd etmək istəyirəm ki, eslinde ölkəmiz Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına öz töhfəsini verməkdə davam edəcək. Yekunda bildirmək istəyirəm ki, mən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Latviyaya rəsmi səfərindən çox məmənunam. Əminəm ki, bu səfər Latviya ilə Azərbaycanın əlaqələrini, ikitərəfli münasibətlərini daha da genişləndirəcək və bizim dostluğumuz, tərəfdaşlığımız daha da inkişaf edəcək. Mən, sözün eslənəsində, çox ümidi edirəm ki, biznes forum çərçivəsində biz, həmçinin ölkələrimiz, işgüzar dairelərimiz arasında yeni formatları, yeni imkanlarımızı müəyyən edə biləcəyik. Zati-aliləri, çıxışımın sonunda bu səfərinizə görə Sizə bir daha təşəkkürümüz bildirirəm, çox sağ olun.



formasını tapacaq. Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər yüksək dəyerləndirilməlidir. Mən

səmimiyyətlə ümidiyəm ki, bu ilin noyabrında Estoniyada keçiriləcək tərəfdaşlıq üzrə sammit çərçivəsində Azərbaycan və Av-

ropa İttifaqı ilə əməkdaşlıq edən digər tərəfdaş ölkələr nəqliyyat və iqtisadiyyat sahələrində daha böyük imkanlar əldə edəcəklər.

Mən Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsində, təbii qazın Avro-pa İttifaqındakı istehlakçılara çat-

Ardı Səh. 5

Latviya-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir

Prezident İlham Əliyev Latviya Respublikasına rəsmi səfər edib



Əvvəli Səh. 4



**x x x
Prezident İlham Əliyevin bəyanatı**

- Çox sağ olun, cənab Prezident. İlk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən Latviyada olmağımdan çox məmənunam. Biz bu gün Sizinlə həm təkbətek görüşdə, həm heyətlərin iştirakı ilə keçirdiyimiz görüşdə Latviya-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini müzakirə etdik. Bu müzakirələr çox konstruktiv şəkildə aparılmışdır. Əminəm ki, səfərin nəticələri de çox müsbət olacaq, Latviya-Azərbaycan əlaqələri yeni pilləyə qalxaçaq.

Siz də qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər çox önemlidir. Onların içində xüsusiət Latviya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Beyannaməni qeyd etmək istərdim. Bu, çox ciddi, sanballı sənəddir, de-mək olar ki, əlaqələrimizin bütün sahələrini əhatə edir.

Siz də qeyd etdiniz ki, Azərbaycanın ərazi bütövlüyü məsələləri Latviya tərefindən dəstəklənir, de-yə bilərəm ki, bütün dünya tərefindən dəstəklənir. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox önemli məsələlər əksini tapıb. Qeyd olunur ki, bu məsəle BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, Azərbaycan sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Bu, ədalətli mövqədir, bu mövqeyə görə mən Sizə minnətdaram. Biz bu gün, əlbəttə ki, regional problemlərə de toxunduq, təhlükəsizlik məsələləri müzakirə edildi. Biz indi strateji tərəfdaşlar kimi, əlbəttə ki, bütün məsələləri çox açıq, səmimi şəkildə müzakirə edirik.

İqtisadi sahəyə xüsusi diqqət göstərildi. Əlbəttə, biznes forum çərçivəsində aparılacaq diskussiyalar əminəm ki, yaxşı nəticələre



getirib çıxaracaq. Bize verilən məlumatla görə, biznes forum çərçivəsində artıq bir neçə biznes kontraktı da imzalanacaq. Beləliklə, bu, ölkələrimiz arasında o qədər də yüksək səviyyədə olmayan ticaret dövriyyəsinə müsbət təsir göstərəcək.

Bizim konkret təkliflərimiz var ki, hansı məhsulları Latviyaya ixrac edə və hansı məhsulları Latviyadan idxlə edə bilərik. Bizim iqlim şəraitimiz elədir ki, iqtisadiyyatımız bir-biri ilə rəqabət aparmır. Odur ki, biz istehsal etdiyimiz bir çox məhsulları Latviyaya ixrac edə bilərik və əksinə. Ona görə qarşılıqlı ticarət əlaqələrinin inkişafı üçün çox gözel imkanlar var.

O cümlədən biz turizm sahəsində əməkdaşlığı da toxunduq və belə qərara gəlirik ki, Riga-Bakı reysləri də müntəzəm olaraq həyata keçirilməlidir, müvafiq göstərişlər verilmişdir.

Mən hökumətlərarası birgə komissiyanın fəaliyyətini qeyd etmək istərdim. Komissiya qısa müddət ərzində çox böyük işlər görüb. Bu gün çox mühüm sənədlər imzalanıb. Həm siyasi, həm iqtisadi ve di-

ger sahələrdə əməkdaşlığın inkişafı istiqamətində komissiyanın çox böyük rolü var. Komissiyanın gelecek işinə uğurlar arzulamaq istədim.

Əlbəttə ki, təhsil sahəsində, humanitar sahədə əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Verilən məlumatla görə, bu gün 150 Azərbaycan gənci Latviyanın ali məktəblərində oxuyur. Mən istərdim ki, onların sa-

yı daha da çox olsun.

Nəqliyyat sahəsində çox ümidi-verici əməkdaşlıq imkanları var. Azərbaycan hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox ciddi fəaliyyət göstərir və bu məqsədlər üçün çox böyük maliyyə vəsaiti ayırib. Latviya bu dəhlizin üzərində yerləşən ölkələrdən biri kimi, əlbəttə, bizimlə bərabər işləyir. Biz qərara gəldik ki, növbəti mərhələdə müvafiq qurumlar ar-tıq öz aralarında məsləhətləşmələrə başlasınlar.

Cənab Prezident qeyd etdiyim kimi, Avropa İttifaqı-Azərbaycan əlaqələri də uğurla inkişaf edir. Bu ilin əvvəlinde mən Avropa Komisiyasına çox uğurlu səfər etmişəm.

Səfərdən bir gün sonra Avropa Komisiyası ilə Azərbaycan arasında yeni saziş üzərində işlər başlamışdır. Əlbəttə, strateji tərəfdaşlıq haqqında bu gün imzalanan Birgə Beyannamə hesab edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sənəd üçün də gözəl əsas yaradır. Onu da qeyd etməliyəm ki, Avropa İttifaqının üzvü olan 11 ölkə ilə artıq Azərbay-

canın strateji tərəfdaşlıq haqqında sənədləri var. Bu, əslində bizim strateji əməkdaşlığımızı eks etdirir.

Əlbəttə, Avropa İttifaqı ilə Azərbaycan arasındaki əlaqələrdə enerji məsələləri ön plandadır. Burada da Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rollunu oynayır və oynayacaqdır. Azərbaycan qazı Avropa məkanına çatdırılacaq yegane yeni qaz mənbəyidir, yeni marşrutdur və yeni mənbədir. Bizim üstünlüyüümüz, bax, bundan ibarətdir.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra edilir. Dəh-

zin yaradılması üçün 40 milyard dollar vəsait tələb olunur. Onun böyük hissəsi qoyulub. Azərbaycan milyardlarla dollar sərmayə qoyub və qoyur ki, bu dəhliz tezliklə reallaşın. Əminəm ki, birinci mərhələ gələn il, ikinci və sonuncu mərhələ ise 2020-ci ildə başa çatacaq. Beləliklə, bizim Avropa ilə strateji əlaqələrimiz daha da yüksək pilləyə qalxacaq.

Latviyanın bu əlaqələrin inkişafında çox böyük rolü var. Həmçinin Azərbaycan-NATO əlaqəlerinin uğurla inkişafında da biz hər zaman Latviyanın dəstəyini hiss etmişik. Bu gün NATO-Azərbaycan əlaqələri - həm Əfqanistan Respublikasında fəaliyyətimiz, həm logistik, nəqliyyat dəhlizi, ümumiyyətlə, bütün bu məsələlər, əlbəttə ki, NATO-ya üzv olan ölkələrlə bizim əlaqələrimizi gücləndirir.

Cənab Prezident, dəvətə və qonaqpərvərliyə görə Sizə bir da-ha minnətdaram. Öz növbəmdə, Sizi Sizin üçün münasib olan vaxtda Azərbaycana rəsmi səfər də-vət edirəm. Sağ olun.

18 iyul 2017-ci il

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Seyminda olub

Iyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Seyminda olub. AZERTAC-in xüsusi müxbiri xəbər verir ki, Latviya Respublikası Seyminin sədri İnara Murnietse Azərbaycan Prezidenti İlham Əliyevi qarşılıdı. İnara Murnietse Seymin bir qrup deputatını Prezident İlham Əliyevə təqdim etdi. Latviya Seyminin sədri Prezident İlham Əliyevə Seymin fəaliyyəti barədə məlumat verdi və iclas zalı ilə tanış etdi. Sonra xatirə şəkilləri çəkdirildi. Dövlətimizin başçısı Latviya Seyminin fəxri qonaqlar kitabını imzaladı. Daha sonra Prezident İlham Əliyevin Latviya Seyminin sədri İnara Murnietse ilə görüşü oldu.

Latviya Seyminin sədri ölkəlerimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu dedi. Bakıya sefərini məmənluqla xatırlayan İnara Murnietse Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi sefərinin de ikiterəfli münasibətlərin inkişafında yeni səhifə açacağını vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan-Latviya əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiriyini dedi. Latviya parlamentinin sədri ile Bakıda görüşünü məmənluqla xatırlayan dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyi, parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərə böyük töhfə verdiyini bildirdi. Ölkələri-



mizin iqtisadi əlaqələrinin genişlənməsi üçün də yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, mədəniyyət, humanitar və turizm sahələrində də əməkdaşlıq üçün böyük imkanlar var. Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi islahatlar və beynəlxalq nəqliyyat layihələri barədə danışdı. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan ilə Latviyanın uğurla əməkdaşlıq etdiyi deyən Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxundu, bu əlaqələrin dinamik inkişaf etdiyini bildirdi, Avropa İttifaqının Azərbaycanın enerji, qaz, nəqliyyat sahələrində irəli sürdüyü layihələri də-

təklədiyini vurğuladı. Latviya Seyminin sədri Avropa İttifaqında Azərbaycanı daim dəstəklədiklərini bildirdi. Latviyanın mövqeyinin Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsindən ibarət olduğunu deyən İnara Murnietse cəbhə xəttində iki azərbaycanlı mülki şəxsin - nəne və nəvənin qətl ilə nəticələnən son hadisədən təessüfləndiyini bildirdi və qeyd etdi ki, əfsuslar olsun, cəbhə bölgəsində bu cür vəhşilik halları davam edir. Prezident İlham Əliyev təmas xəttində mülki əhalinin qətl ilə nəticələnən son hadisələrdən danışdı, bu hadisə, həmçinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı Latviyanın mövqeyinə görə minnətdarlığını bildirdi.



Latviya-Azərbaycan biznes forumu keçirilib

Iyulun 17-də Riqada Latviya-Azərbaycan biznes forumu keçirilib. AZERTAC-in xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Raymonds Veyonis biznes forumun açılış mərasimində iştirak ediblər. Dövlət başçıları biznes forumda çıxış etdilər. Sonra biznes forum işini müzakirələrlə davam etdirib. Azərbaycanın İqtisadiyyat Nazirliyinin, Azərbaycanda İxracın ve İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Latviyanın İnvestisiya və İnkışaf Agentliyinin təşkil etdiyi biznes forumda hər iki tərəfdən 120-dən çox şirkəti təmsil edən 200-dək sahibkar iştirak edib.

Latviya-Azərbaycan biznes forumunda ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair tekliflər irəli sürüllüb.



Riqada “Azadlıq” abidəsini ziyarət

Iyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Raymonds Veyonis Riqə şəhərindəki “Azadlıq” abidəsini ziyarət etdiblər. AZERTAC-in xüsusi müxbiri xəbər verir ki, abidənin ucaldıldığı məydanда fəxri qaroval dəstəsi düzülmüşdü. Dövlət başçıları abidənin önüne əklib qoydular, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad etdilər. Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirildi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimati olub

Iyulun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının orden, medal və fəxri adalarının döş nişanları-nın və vəsiqələrinin təqdimat mərasimi keçirilib.



qətinin nəticəsidir ki, Azərbaycanda inkişaf, sabitlik və dövlət-xalq birliyi vardır. Bu gün ölkəmiz inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Bu inkişafın hərəkətverici qüvvəsi dövlətdir, onun təminəndən qüvvəsi xalqdır. Ölkəmizdə davamlı inkişafın təmin olunması, müstəqiliyimizin daha da möhkəmləndirilməsi həm də dövlət-xalq birliyinin nəticəsidir. Bu inkişafda fərqlənənlərin dövlət mükafatları ile təltif olunması isə insan əməyinə verilən qiymətin daha bir ifadesidir. Ali Məclisin Sədri təltif olunanları bir daha təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri Ali Məclisin Sədri deyib: Azərbaycanın müstəqillik eldə etdikdən sonra qısa zamanda inkişaf etməsi və müstəqil dövlət kimi yaşaması da Ulu Önderin həmin dövrde həyata keçirdiyi tədbirlər nəticəsində mümkün olmuşdur. Bu dövrdə qəbul edilən qərarlar və həyata keçirilən islahatlar Azərbaycanın müstəqil dövlət kimi inkişafını təmin etmişdir. Daha şəxsiyyətin müəyyənleşdirildiyi yol bu gün də ölkəmizdə ugurla davam etdirilir. Ölkə Prezidentinin bu yola səda-

rin rəhbərliyi ilə 1970-ci il-dən sonra ölkəmiz Sovetlər Birliyinin inkişaf etmiş respublikaları sırasında birinci yeri tutaraq dotsiyasız yasayan respublikaya çevrilmişdir. Bununla da ölkəmizin gələcək müstəqilliyi üçün əsas yaradılmışdır. Azərbaycanın müstəqillik eldə etdikdən sonra qısa zamanda inkişaf etməsi və müstəqil dövlət kimi yaşaması da Ulu Önderin həmin dövrde həyata keçirdiyi tədbirlər nəticəsində mümkün olmuşdur.

Ali Məclisin Sədri deyib: Azərbaycanda müstəqilliyin təməli 1969-cu ildə qoyulub-sa, onun inkişafı isə Ulu Önderimizin ölkəmizdə ikinci dəfə siyasi hakimiyət qayışından sonra mümkün olmuşdur. Bu dövrdə qəbul edilən qərarlar və həyata keçirilən islahatlar Azərbaycanın müstəqil dövlət kimi inkişafını təmin etmişdir. Daha şəxsiyyətin müəyyənleşdirildiyi yol bu gün də ölkəmizdə ugurla davam etdirilir. Ölkə Prezidentinin bu yola səda-

Novruz Məmmədov: "Nədənsə, Dağlıq Qarabağ münaqişəsinin ədalətli qiymətləndirilməsi maneələrlə rastlaşır"

Bu gün beynəlxalq münasibətlərdə uğurlardan danışmaq çətin və mürəkkəbdir, çünki dünya Varşava Müqaviləsinin fəaliyyətinin dayandırılmasıından sonra ədalətli prinsipləri saxlaya bilməyib". SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyaset məsələləri üzrə köməkçisi - şöbə müdürü Novruz Məmmədov RIA Novosti agentliyinə müsahibəsində deyib. N.Məmmədov qeyd edib ki, dünyadan bele olmasına səbəb ədalətin mövcud olmamasıdır: "Varşava Müqaviləsindən sonra dünya ədalət prinsiplərini saxlaya bilmədi. Əgər beynəlxalq münasibətlərdə ədalət yoxdur, universal dəyərlərdən danışmağın nə mənası var?"



Qarabağ münaqişəsinə toxunan PA rəsmisi bildirib ki, nədənsə Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli qiymətləndirilməsi maneələrlə rastlaşır: "Bu gün elə vəziyyət yaranıb ki, bir müharibə ilə heç nə həll etmək mümkün deyil. Belə ki, her hansı münaqişə yeni münaqişə doğurur və superdövlətlər bu məsələdə fəal iştirak edirlər". Azərbaycan Prezidentinin köməkçisi xatırladı ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk Qrupu məşğul olur, bura da "beynəlxalq arenada lazımlı olanda öz sözünü deyə bilən" dövlətlər daxildir.

"Bu problemlərdən daha çox ziyan çəkən müsəlman ölkələridir"

Fələstinin Azərbaycandakı səfiri ilə görüş keçirilib

Bəş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyulun 17-də Fələstin Dövlətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Nasir Əbdül Kərim Əbdürəhimlə görüşüb. SİA-nın verdii məlumatə görə, görüşdə iki müsəlman ölkə olan Fələstin dövləti ile Azərbaycan Respublikası arasındakı münasibətlərindən danışan Əli Həsənov qarşılıqlı əməkdaşlıq əlaqəlerinin inkişafından məmənunluğunu ifadə edərək bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini öne çəkib. Nasir Əbdül Kərim Əbdürəhim ikiterəfli əlaqələrimizin inkişaf etdirilməsi ilə bağlı sabit və inkişaf edən ölkə olan Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd etdi və Azərbaycan hökumətinin göstərdiyi dəstəye görə təşəkkürünү çatdırıb. Bu gün Azərbaycanın dünyadan en sürətli inkişaf edən ölkələrindən biri olduğunu, nəhəng layihələrə imza atdığını, paytaxtla yanaşı regionların da gündən-günə inkişaf etdiyini deyən səfir müsəlman ölkəsi olaraq bunların onlarda da xoş təessürat yaratdığını bildirib.



Görüşdə səfire Azərbaycanın en ağır problemi olan Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərinin aradan qaldırılması istiqamətində ölkə başçısının rəhbərliyi altında dövlətimizin gördüyü işlər barədə ətraflı məlumat verən Əli Həsənov bildirdi: "Hər iki ölkə uzun müddətdir ki, eyni problemdən əziyyət çəkir. Bu problemin həll olunması isə bizlərən asılı deyil. Əgər bu gün dünyadakı münaqişə zonalarına baxsaq görərək ki, bu problemlərdən daha çox ziyan çəkən müsəlman ölkələridir. Bu gün bizim problemin həll olunmasına dünya birliyi laqeyd yanaşır. Belə bir vəziyyətdə müsəlman ölkələrinin həmrəyliyinə və əməkdaşlığına ciddi ehtiyac var. Azərbaycan Prezidenti beynəlxalq tədbirlərdə həmişə müsəlman-islam ölkələrinin həmrəyliyinin vacibliyini vurgulayıb. Bu il Prezident İlham Əliyev Azərbaycanda "İslam Həmrəyliyi İlli" elan edib. Məhz Cənab Prezidentin təşəbbüsü ilə tolerantlığın və multikulturalizmin mərkəzi olan Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bunun əyani sübutudur".

Bəş nazirin müavini həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin əzəqqorən, bələnsli siyaseti və gərgin fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyadan en dinamik inkişaf edən və sabitlik hökm sürən dövlətlərindən birinə çevrilib. Azərbaycan tolerant ölkə kimibütün dünya dövlətləri ilə bərabər əməkdaşlıq edir. Ölkəmizdə cənab Prezidentin təşəbbüs ilə yaradılan yeni modellər artıq dünya dövlətləri üçün nümunəyə çevrilir. Ətraflı məlumat və səmimi görüşə görə minnətdarlığı bildirən səfir Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. "Ancaq bunu da unutmaq olmaz ki, bu insanlara nə qədər diqqət göstərilsə də, onlar öz doğma torpaqlarına qayıtmak arzusu ilə yaşayırlar", - deyə səfir əlavə edib. O eyni zaman məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Görüşdə Əli Həsənov, həmçinin Ermənistən silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini ateşə tutması nəticəsində mülki şəxslərin öldürüləməsi faktından da dərinliklər. O vurğulayıb ki, Azərbaycan Prezidenti töredilmiş bu faktın təbliğatını elə təşkil etdi ki, bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar buna reaksiya verdilər və onlar Ermənistənin cinayətkar rejiminin iç üzünü bir daha görürdülər.

Korrupsiyaya qarşı mübarizə sahəsində cari ilin birinci yarısında görülen işlər müsbət dəyərləndirilib

Iyulun 17-də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci ilin birinci yarısında görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. AZERTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, şəffaflığın daha da artırılması və azad rəqabətin tam təmin olunması, bürokratik əngəllərin aradan qaldırılması, vətəndaş-məmər təmasının minimuma endirilməsi, daha əvvəl və keyfiyyətli idarəetmənin təmin edilməsi məqsədilə ardıcıl hüquqi və institutional islahatların bu ilin birinci yarısında da uğurla həyata keçirildiyini bildirib.



K.Əliyev vurğulayıb ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fealiyyətinin prioritət kimi müəyyən edib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi isə əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də fealiyyətini uğurla davam etdirib. Bu müddətdə Baş İdarə tərəfindən vətəndaşların 3656 müraciətinə baxılıb, həmçinin 125 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 75-i (60 faizi) üzrə cinayət işi başlanıb, 50 (40 faiz) material üzrə digər prokuror təsir aktları tətbiq edilməkə 29 vəzifəli şəxs intizam məsuliyyetine cəlb edilib.

Qeyd edilib ki, hesabat dövründə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 sayılı "Qaynar xət" əlaqə mərkəzine 2151 müraciət daxil olub. Həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin əlaqəli dövlət qurumları ilə birgə görəlmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həlli təmin edilməkə vətəndaşların pozulmuş hüquqları bərpa olunub və aşkarlanmış qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.

Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini hesabat dövründə də uğurla icra ediblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 2, habelə əməliyyat üsul və vasitələrindən istifade etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 6 olmaqla, cəmi 8 cinayət işi başlanıb.

Diqqətənən əməliyyat qurumları öz vəzifələrini hesabat dövründə də uğurla icra ediblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 2, habelə əməliyyat üsul və vasitələrindən istifade etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 6 olmaqla, cəmi 8 cinayət işi başlanıb.

let ve özel sektorda çalışan 133 vəzifəli şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyəti məhkəmələrə göndərilib. Həmin cinayət işləri 54 şəxs barəsində 43 cinayət işi qulluq mövqeyindən istifade etməklə mənimsemə və israf etmə, 34 şəxs barəsində 27 iş qulluq mövqeyindən istifade etməklə dələduzluq, 19 şəxs barəsində 14 iş vəzifə səlahiyyətlərindən sui-istifade etmə, 3 şəxs barəsində 2 iş rüşvət alma (passiv rüşvətxorluq), 11 şəxs barəsində 5 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 4 şəxs barəsində 4 iş vəzifə saxtakarlığı, 2 şəxs barəsində 2 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsemə, 2 şəxs barəsində 2 iş hüquq verən rəsmi sənədləri istifadə etmə məqsədi ilə saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə, 3 şəxs barəsində 3 iş kompüter sisteminə qanunsuz daxil olma və qalanları digər cinayət faktları ilə əlaqədardır. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 12 milyon 804 min 958 manat ziyanın ibtidai aşaşdırma mərhələsində 3 milyon 612 min 243 manatının və ya 28,2 faizinin ödənilməsi təmin edilib. Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə əmlak üzərinə hebs qoyması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görürlüb.

Hesabat dövründə Baş İdarə reisi, Baş İdarə reisinin müavinləri, idarə və ya şöbə reisləri, təşkilati və informasiya təminatı idarəsinin prokurorları tərəfindən, ümumiyyətdə, 872 vətəndaşın qəbulu keçirilib. Bu dövrə korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarənin əməkdaşları tərəfindən bir sərəncamda Baş Prokurorluğa edilmiş tövsiyələrdən irəli gələrək həmin sənəddə əks

ta keçirilib. Bir xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 54.410.3-cü maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək aidiyəti üzrə müvafiq məhkəməyə göndərilib. Araşdırılması üçün aidiyəti üzrə müvafiq qurumlara göndərilmiş müraciətlərə əlaqədar aparılmış xidmeti yoxlamalar nəticəsində isə vəzifəli şəxslərin hərəkətlərində aşkarlanmış cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 12 vəzifəli şəxs xəbərdarlıq, 5 vəzifəli şəxs töhmət, 2 vəzifəli şəxs şiddetli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, 10 nəfər isə vəzifəsindən azad edilib. Habelə aşaşdırma, qanunsuz hazırlama və istifadə etmə məqsədi ilə saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə, 3 şəxs barəsində 3 iş kompüter sisteminə qanunsuz daxil olma və qalanları digər cinayət faktları ilə əlaqədardır. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 12 milyon 804 min 958 manat ziyanın ibtidai aşaşdırma mərhələsində 3 milyon 612 min 243 manatının və ya 28,2 faizinin ödənilməsi təmin edilib. Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə əmlak üzərinə hebs qoyması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görürlüb.

K.Əliyev qeyd edib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilmiş ən mühüm sənədlərdən biri de Azərbaycan Prezidentinin 2017-ci il fevralın 10-da imzaladığı "Penitensiar sahədə fealiyyətin təkmilləşdirilməsi, cəza siyasetinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmanın alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamdır. Sərəncamda Baş Prokurorluğa edilmiş tövsiyələrdən irəli gələrək həmin sənəddə əks

olunmuş vəzifələrin icrası məqsədilə 2017-ci il 31 may tarixli 1041 nömrəli əmrlə Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə bəzi əmrlərə dəyişikliklər edilib.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov bildirib ki, Prezident İlham Əliyevin 2016-ci il 26 aprel tarixli Sərəncamı ilə təsdiq edilən "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fealiyyət Planı" çərçivəsində həyata keçirilmiş bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər öz bəhrəsini verib. Korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verən şəxslərin müdafiəsini təmin etmək məqsədilə bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib. K.Cəfərov korrupsiyaya qarşı həyata keçirilmiş mühüm qabaqlayıcı institutional tədbirlər çərçivəsində "ASAN xidmet" mərkəzlerinin fealiyyətinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Bundan başqa, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fealiyyət Planı"na müvafiq olaraq dövlət orqanlarının bu sahədə fealiyyətlərinin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılması, qanunvericiliyin beynəlxalq standartlara tam uyğunlaşdırılması, institutional potensialın və hesabatlılıq sisteminin gücləndirilməsi sahələrdə mühüm nailiyyətlərin qazanıldığı qeyd edilib.

QHT-lərin nümayəndələrindən keçirilib. Həmçinin cari il iyulun 6-7-də üzvlərinin böyük əksəriyyəti İsləm

"Konstitusiya Araşdırımlar Fondu"nın rəhbəri Əliməmməd Nuriyev və "Şəffaflıq Azərbaycan" təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva çıxışlarında korrupsiyaya qarşı mübarizə sahəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 2017-ci ilin birinci yarısında görüldü işləri müsbət dəyərləndirilər. Sonra qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılıb. Mətbuat konfransında bildirilib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövründə Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib.

Cari il fevralın 20-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında İqtisadi Əməkdaşlıq və İnnişət Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fealiyyət Planının IV Monitoring Raundu çərçivəsində ölkəmiz üzrə qəbul edilmiş hesabat təqdim edilib. Təqdimatda OECD-nin rəsmiləri xanım Tatjana Xvanska və xanım Rusudan Mikelidze, eləcə də Azərbaycan Respublikasının dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi-informasiya vasitələrin nümayəndələri iştirak edib.

Həmçinin cari il iyulun 6-7-də

Korrupsiyaya qarşı mübarizə sahəsində cari ilin birinci yarısında görülen işlər müsbət dəyərləndirilib



dövlətlərindən olan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və ombudsmanlarının Bakıda üçüncü iclası keçirilib. Yüksek səviyyəli tədbirə Türkiye, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmenistanın prokurorluq orqanlarının, ixtisaslaşdırılmış antikorupsiya qurumlarının, ombudsmanlarının və digər dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, ECO baş katibinin müavini, Beynəlxalq Antikorupsiy-

ya Akademiyasının (IACA) icraçı katibi və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Tədbirdə, həmçinin dövlət və hökumət rəsmiləri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, mərkəzi icra hakimiyyəti orqanlarının, Baş Prokurorluğun, habelə ölkəmizin digər hüquq mühafizə qurumlarının və QHT-lərin nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər. Bu mühüm tədbir zamanı Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə qurumlarına dair Bakı

ze təşkilatları rəhbərləri və ombudsmanlarının üçüncü illik konfransına sədr seçilib. Tədbir çərçivəsində dövlətimizin başçısının yürüdüyü siyaset nəticəsində ölkəmizin dünyada, o cümlədən İslam aləmində qarşılıqlı əməkdaşlığı mühüm töhfə verdiyi diqqətə çatdırılıb. İqtisadi Əməkdaşlıq Təşkilatının mühüm funksiyalar həyata keçirən nüfuzlu qurum olduğu vurgulanaraq üçüncü iclasın əhəmiyyəti xüsusi qeyd edilib. Sonda təşkilati məsələlər müzakirə olunub və ECO-ya üzv dövlətlərdə korrupsiyaya qarşı mübarizəyə dair Bakı

Beyannaməsi qəbul edilib.

Bundan başqa, Avropa İttifaqının Avropa Qonşuluq Siyasetinin "Şərq Tərəfdaşlığı" və TAİEX (Tekniki Yardım və İnfomasiya Məbadiləsi) aləti çərçivəsində, Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsi (EACN), Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparılan dövlətlər qrupu (GRECO), Beynəlxalq Prokurorlar Assosiasiyası (İAP), Beynəlxalq Antikorupsiya Akademiyası (İACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM) və digər qurumlarla səmərəli əməkdaşlıq aparılıb.

Hesabat dövründə, həmçinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən xarici dövlətlərin hüquq mühafizə orqanları ilə əməkdaşlığı xüsusi diqqət yetirilib. Cari il martın 1-də Azərbaycan və Bolqarıstan Baş prokurorluları arasında Baş İdarənin və "ASAN xidmət" in bir illik fəaliyyətlərinin öyrənilmesini nəzerdə tutan birgə fəaliyyət planı imzalanıb. Bu planın müdədələrinə uyğun olaraq, Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyetinin mayın 10-12-de Bolqarıstan, bu ölkənin baş prokurorunun müavinlərinin rəhbərlik etdikləri nümayəndə heyetinin isə həmin ayın 22-25-de ölkəmizə işgüzar səfərləri olub.

Bununla yanaşı, iyunun 11-14-də Bolqarıstan Respublikasının baş prokuroru Sotir Tsatsarovun rəhbərlik etdiyi nümayəndə heyeti ölkəmizə işgüzar səfəre gəlib. Səfər zamanı baş prokuror Zakir Qaralov ilə görüş keçirilib. Görüşdə ölkələrimizin prokurorluqları arasındakı əlaqələrin inkişafında dö-

lət başçılarımızın xüsusi rolü qeyd edilib, hüquqi əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib. Nümayəndə heyəti, həmçinin Azərbaycanın məhkəmə-hüquq islahatları, habelə "ASAN xidmət" mərkəzləri və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətləri ilə yaxından tanış olublar.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə fealiyyətində qeyri-hökumət təşkilatları ilə six münasibətlərin qurulmasına xüsusi önem verilib. Baş İdarənin fealiyyəti, son vaxtlar bu sahədə qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolü və digər mühüm məsələlər ilə əlaqədar Baş İdarə əməkdaşlarının kütləvi informasiya vasitələrində məqələləri dərc edilib. Mətbuat konfransında əminlik ifadə olunub ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bundan sonra da öz fəaliyyətini dövlət səviyyəsində göstərilən yüksək etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görüləməsini təmin edəcək, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirərək cinayətkarlıq qarşı ciddi və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsini təmin edəcək.

XİN: "Qondarma rejimin saxta "prezident seçki"si keçirməsi özünü gülünc vəziyyətinə qoymaqdan başqa bir şey deyil"

dent seçki"sinin keçirilməsi ilə əlaqədar bildirib.

O deyib: "Azərbaycanın işgal olunmuş ərazilərində yaradılmış qondarma rejim Ermenistanın Azerbaycana qarşı təcavüz və işğalı, işgal olunmuş ərazilərində aparıldığı qanlı etnik təmizləmə siyasetinin nəticəsidir. "Çıraqov və digərləri Ermenistana qarşı" işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il 16 iyun tarixli qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermenistanın idarəciliyi və nəzarəti altındadır, Ermenistanın həbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir.

Bu sözləri KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmet Hacıyev iyulun 19-da qondarma rejimdə qanunsuz "prezi-



Qeyri-qanuni və saxta "prezident seçki"si Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır.

Ermenistanın bu addımı növ-

bəti siyasi təxribatdır. Qoşunların təmas xətti boyunca vəziyyətin gərginləşdirilməsi məqsədilə Ermenistanın törendiyi hərbi təxribatların davamı olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqışının substansiv dənişəqlər yolu ilə həlli istiqamətində olan səylərinin pozulmasına xidmət edir. Bütün bunlar bir daha onu sübut edir ki, Ermenistan münaqışının siyasi həllində həqiqətən maraqlı deyil və hər bir vəchlə işğala əsaslanan status-kvonu saxlamağa çalışır.

Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə və mümkün yolu BMT Təhlükəsi

kəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Ermenistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işgal olunmuş ərazilərində qeyd-şərtsiz və tamamilə çıxarılması, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayitmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsi, Azərbaycanın beynəlxalq səviyyədə tənmiş sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünün bərpası olunması, Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgə yaşamasıdır.

Ermenistan tərəfi əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə işğala son qoymalı, münaqışının nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə eməl etməlidir".

“Turizmin inkişafı, “ASAN viza”nın tətbiqi Azərbaycana səfər edənlərin sayının artmasına səbəb olub”

Dövlət Migrasiya Xidmətində müşavirə keçirilib

Dövlət Migrasiya Xidmətində (DMX) 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Xidmətin rəisi Firdən Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.



Xidmət reisi bildirib ki, Azərbaycan öz tarixinin ən möhtəşəm inkişaf və qüdrətli dövlətçilik dövrünü yaşayır. Bu nailiyət ümmümilli lider Heydər Əliyevin əsasını qoymuş, Prezident İlham Əliyevin uğurla davam etdiriyi milli intibah siyasetinə və ictimai sabitliyə söykənir. Son illər dünyanın müxtəlif ölkələrində baş verən böhran və tənəzzül bir daha sübut edir ki, ilk növbədə təhlükəsizlik təmin olunmadan cəmiyyətin inkişafı mümkün deyil. F.Nəbiyev deyib ki, bütün hökumət strukturlarında fəaliyyətin milli maraqlar, qanunçuluq, insan hüquq və azadlıqlarının alılıyi prinsipləri üzərində qurulmasını əsas məqsəd kimi müəyyənleşdirən Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhəlesi qədəm qoyub, müstəqil dövlətimiz gelecek uğurlara və yüksəliş doğru inamlı irəliliyib.

Xidmət rəisi qeyd edib ki, Azərbaycan sabitlik adası kimi eynəbilərin diqqətini çəkir. Təkcə bu ilin birinci yarısında respublikamız bir sıra beynəlxalq tedbirlərə yüksək seviyyədə ev sahibliyi edib və DMX-də bu proseslərlə bağlı həvələ edilmiş vəzifələri müvəffəqiyətlə yerinə yetirib. Bu il keçirilmiş IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Azərbaycan

Məcəlləsinə uyğun olaraq, cərimə edilməklə 48 saat ərzində ölkəni tərk etmə ilə bağlı 5391 qərar qəbul olunub.

Diqqətə çatdırılıb ki, hesabat dövründə Dövlət Migrasiya Xidmətinə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin alınması, haqqı ödənilən emək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qəçqin statusunun müəyyənlendirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq məsələbiyyətinin müəyyənlendirilməsi ilə bağlı 45 min 99 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqla qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərar qəbul edilib. Carrı ilin altı ayı ərzində Xidmətin “Çağrı mərkezi”ne 46 min 992 zəng daxil olub.

F.Nəbiyev xüsusü vurgulayıb ki, Xidmətin əldə etdiyi nailiyyətlər Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıının neticəsində mümkün olub. Xidmət rəisi Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin verdiyi konkret göstərişləri xatırladıb. Bildirib ki, qarşıya qoyulmuş vəzifələrin vaxtında və düzgün icrası üçün hər bir məqrasiya əməkdaşı fəaliyyətini yüksək peşəkarlıqla, ciddi tələbkarlıq şəraitində yerinə yetirməlidir.

Sonra struktur bölmə rəhbərlərinin məruzələri dinlənilib.

Müşavirəye yekun vuran Xidmət rəisi bildirib ki, “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən DMX müraciət edənlərin məmənunluğunun təmin edilməsi, dövlətimizin təhlükəsizliyi, daxili əmək bazarının qorunması, məqrasiya proseslerinin tənzimlənməsi kimi vəzife və tapşırıqları bundan sonra da müvəffəqiyətlə yerinə yetirəcək.

Elçin Əhmədov: Dağlıq Qarabağda keçirilən “seçkilər” oradakı cinayətkar rejimin özü kimi qondarmadır

Azerbaycan Respublikasının Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində iyulun 19-da keçirilməsi nəzərdə tutulan “president seçimləri” oradakı cinayətkar rejimin özü kimi qondarmadır.

Bu sözleri AZERTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəciliy Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

O bildirib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejim artıq neçənci dəfədir ki, qondarma seçimlər keçirir. 2012-ci il iyulun 19-da qondarma “president seçimləri”nin, 2015-ci il mayın 3-də “parlament seçimləri”nin, 2015-ci il sentyabrın 13-də “özünüidarə organları”na seçimlərin, 2017-ci il fevralın 20-de “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum”un keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin köbüd şəkildə pozulması deməkdir.

E.Əhmədov qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistən nəzarəti altında olan və tanınmamış qanunsuz rejim həmin bölgədə azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında yaradılmış cinayətkar qurumdur. Bununla yanaşı, Ermənistən münaqişənin həlli ilə bağlı dənisiqlarda Dağlıq Qarabağın “müstəqil” tərif kimi iştirakını təmin etməyə çalışır. Amma 2016-ci ilin aprel döyüşləri onu sübut etdi ki, “Dağlıq Qarabağ” adlı qurum mifdir. Dördgünlük müharibədə qarşı tərəfin itkiləri arasında bir nəfər də olsun Dağlıq Qarabağ ermənisi yox idi. Çünkü “Dağlıq Qarabağ ordusu” mövcud deyil. Orada Ermənistən silahlı qüvvələri var və torpaqlarımızın 20 faizi bu ölkə tərəfindən işğal olunub.

Bundan əlavə, İstər ATƏT-in Minsk qrupunun həmsədrləri, istərsə də vasitəçilik missiyasını öz üzərlərinə götürməş böyük dövlətlər Ermənistənə təzyiq etmək, ümumiyyətlə, işğal faktını qəbul etmək istəmir. Bundan istifadə edən Ermənistən ərazi elə keçirmək məqsədile başladığı təcavüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır, Dağlıq Qarabağ ermənilerinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrə dünyaya qəbul etdirməyə çalışır. Bu cür “seçkilər”in keçirilməsinin əsl mahiyyəti de mehz ondan ibarətdir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu, bunun beynəlxalq hüququn normaları ilə təsdiq edildiyini vurgulayıb: “Azərbaycanın ərazi bütövülüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimse bunu gözleyirsə, qoy, əbəs yera gözləməsin. Bu, olmağın! Azərbaycan nəyin bahasına olursa olsun işğal olunan torpaqlarımızın azad edəcək”.

Ermənistən Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarları əhəmiyyət verməyərək artıq neçənci dəfədir ki, Azərbaycan Respublikasının işğal altındakı ərazilərində belə qondarma “seçkilər” təşkil edir. Bütün dünyaya məlumdur ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistən tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri Ermənistən öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədile Dağlıq Qarabağda əvvəller keçirdiyi bu cür qondarma “seçkilər”i heç vaxt tanımayıb. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçimlər yalnız Ermənistən silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmışından, oradan təcavüze məruz qalaraq məcburən köçkünlə düşmüş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmışından sonra Azərbaycan qanunları əsasında keçirilə bilər.

E.Əhmədov qeyd edib ki, Ermənistən Respublikası öz qanunsuz digər hərəketləri ilə münaqişənin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh dənisiqlərinə, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslerine ciddi zərər vurur. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münaqişələr üçün təhlükəli olan təcavükarın qarşısını almalı, qəti praktik addımlar atmalı və Ermənistəni beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.



Yaxın Şərqdə geosiyasi vəziyyətin mürəkkəbləşməsi fənnunda Ukrayna məsələsinin daha fəal şəkildə gündəmə gətirilməsi ekspertləri düşündürür. Bu prosesin arxasında hansı məqsədlər dayana bilər? Ümumiyyətlə, böyük dövlətlər Ukrayna böhranını aradan qaldırmaq isteyirlərmi? Bu suallara cavab vermək asan deyil. Çünkü bir tərəfdən, Donbasda vəziyyət daha da gərginlaşır, digər tərəfdən isə Ukraynada terror təhlükəsi artır. Onlara paralel olaraq, Prezident Petro Poroşenkonun Qərb dövlətlərinə səfərləri intensivləşir. O, ABŞ, Almaniya və Fransa dövlət başçıları ilə danışqlar aparır. Onların real nəticəsi hələ özünü göstərmir. Rusiya isə münaqişə zonasına əlavə hərbi qüvvələr yemitməkdədir. Bu ziddiyətli proseslərin Ukraynaya və bütövlükde postsovət məkanına mümkün təsirləri düşündürür.

Kuçmanın şübhələri: Donbas “dondurulur”?

Hiss olunur ki, Qərb-Rusya münasibətləri yeni səviyyədə gərginliyə doğru gedir. Bu daha çox Suriya məsələsində özünü göstərirdi. İndi Ukrayna problemi “təşəbbüsü ələ almış” kimi görünür. Son zamanlar həm Ukraynanın şərqində hərbi durum mürəkkəbləşib, həm də diplomatik ritorika kəskinləşib. Donetsk və Luhanskda döyüşlər şiddetlənməkdədir. Tərəflər bir-birinə daha intensiv zərbələr endirirlər. Bunun fənnunda Ukrayna tərəfi separatılardan əsir götürdüklərini bəyan ediblər. Rəsmi Kiyev Rusiya xüsusi təyinatlılarının Donbasda getirildiyi haqqında da informasiya yayıb.

Siyasetçilər isə Minsk razılaşmalarından bəhs edirlər, lakin real addımlar atırlar. Onlar bir-birini müqavilənin şərtlərinə əməl etməkədə günahlandırmadırlar. Ukraynanın keçmiş Prezidenti Leonid Kuçma yaranmış bu vəziyyətdən ciddi narahatdır. O, Rusyanın daha bir “dondurulmuş münaqişə” ocağı yaratdırdan şübhənləyini deyib. Bu dəfə Dnestryanıdan daha mürəkkəb bir problemin meydana çıxdığını ifade edən keçmiş Prezident, Donbasın Rusiya ilə sərhədə malik olmasını təhlükə adlandırb. L.Kuçmanın fikrine görə, Avropanın dövlətləri və ABŞ Ukraynani bu məsələdə kifayət qədər aktiv müdafiə etmirlər.

Misal olaraq Suriyanı göstəren keçmiş dövlət başçısı Moskvadan öz iradesini qəbul etdiyiini söyləyib. Deməli, Rusiya uzaq Suriyada öz sözünü deyrise və bununla Qərb barışmali olursa, onda qonşu Ukraynada Vaşington, yaxud Berlin, Brüssel, Paris nə edə bilərlər? Bu səbəbdən L.Kuçma əsas ağırlığın Ukraynanın öz üzərinə düşdürüünü bildirib. Bu isə kifayət qədər riskli bir işdir. Rusiya güclü və böyük dövlətdir, münaqişəni uzun müddət nəzərtində saxlaya bilər.

Əslində, rəsmi Moskva özünü çox sakit aparır. Kiyevin hay-küyünə baxmayaraq, Kreml real addımlarını atır. Konkret olaraq, Donetsk və Luhansk istiqamətində Ukrayna silahlı qüvvələri təsiri uğur əldə edə bilirlər. Deməli, onlara qarşı yaxşı hazırlanmış və sistemli fəaliyyət göstərən silahlı qruplar savaşır. Belə bir vəziyyətdə Ukraynada situasiyanın gərginləşməsi hansı nəticələri vere bilər?

Siyasetçilər bu kontekstdə Prezident Petro Poroşenkonun Amerika və Fransaya olan sefərlərini diqqət yetirirlər. Ukraynanın dövlət başçısını Donald Tramp, KİV-in əksini yazmasına rəğmən, qəbul edib. Onlar arasında aparılan danışqlarda Vaşinq-



Ukrayna münaqişəsi: kəskinləşmə tendensiyası

tonun Kiyevi dəstəkləyəcəyi ifadə olunub. Ancaq bunun konkret nələrdən ibarət olması bir qədər müəmmalı qalır. Amerika Rusiya əleyhinə sanksiyaları genişləndirib. P.Poroşenkoya söz verilib ki, Ukraynarı daha aktiv müdafiə edəcəklər. Lakin Rusiya hərbçilərini Donbasdan çıxarmaq haqqında konkret plan ortaya qoyulmayıb.

Almaniya isə münaqişənin yaxın perspektivdə həll ediləcəyinə şübhə ilə yanaşır. Xarici işlər naziri Ziqmar Gabriel bəyan edib ki, bu qədər müddət keçəndən sonra yaranmış vəziyyətdən çıxış yolu tapmaq çox çətindir. Almaniyalı nazir yalnız onu deyib ki, “Normand qrupu”nın (Ukrayna, Fransa, Almaniya, Rusiya) təşəbbüslerini dəstəkləyir. Ancaq bu format hələlik elə bir səmərəli fəaliyyət göstərə bilməyib. Onun vəziyyəti dəyişə biləcəyi şübhə altındadır.

Böyük güclər: müəmmalı oyun davam edir

Bunlarla yanaşı, Ukrayna məsələsinin həll etmək üçün tərəflərin başqa təmas formatı yoxdur. Fransaya səfəri zamanı Petro Poroşenkoya bu məqamı Emmanuel Makron dolayı da olsa, anladıb. Əslində, Fransanın indiki dövlət başçısı Rusiyaya qarşı çox kəskin ifadələr işlədir. Son olaraq o, P.Poroşenko ilə görüşdə “Rusiya təcavüz-kardır” - deyə, bildirib. “Fransa kralıçası olmuş Anna isə əslində, ukraynalı qadındır” (bax: Antrossiyskae ritorika Makrona işş razıqat ukrainskiy krizis / “vz.ru”, 26 iyun 2017).

Bununla yanaşı, E.Makron “Normand dörtlüyü” çərçivəsində görüşün mümkün ola biləcəyini ifadə edib. Yəni o, nə qədər sərt danişsa da, real davranışında fəqli bir format ortaya qoya bilmir. Ekspertlər bunu belə qiymətləndirirlər ki, Fransa Prezidenti yalnız sözdə Moskvaya qarşı sərt danişır,

əməldə isə daha yumşaq addımlar atmağa məcburdur. Görünür, E.Makron özünün Avropa İttifaqının xilaskarı obrazını korlamaq istəmir.

Ancaq bunun Ukraynanın real problem-lərinin həlli həndisi hansı müsbət təsiri ola biləcəyini demek çox çətindir. Hələlik P.Poroşenko müəmmalı “Makron formulu”ndan bəhs edir. Guya bunu Fransa Prezidenti “Normand dörtlüyü”nün görüşündə açıqlayacaq. Ukrayna dövlət başçısının dediyinə görə, həmin təklifdə ölkənin işğal altında olan şərqi əyalətlərinin azad edilməsi prosesi eks olunub.

Əgər bu vurgulanan məqamlar doğrudursa, onda Ukrayna ətrafında geosiyasi vəziyyətin daha da mürəkkəbleşdiyi qənaətini əldə edə bilərik. Suriya böhranının kəskinləşməsi fonunda Qərb-Rusya qarşıdurması daha geniş məkana yayılır. Görünür, Qərb ölkələri Moskvani Ukraynada sıxışdırmaqla onun diqqətinin Suriyada azalmasına nail olmaq isteyirlər. Məsələnin dəha mühüm tərəfi isə bizcə, psixoloji faktora bağlıdır.

Belə ki, ABŞ başda olmaqla Qərb aydın görür ki, Moskva geosiyasi meydanda bir-birinin ardınca uğur əldə edir. Xüsusilə Suriyada Rusiya mövqeyini nəinki möhkəmlədib, hətta regionun böyük dövlətləri ilə ümumi dil tapa bilib. Məsələn, ABŞ və Aİ ilə ortaş fikrə gələ bilməyen Türkiye Suriyada Rusiya ilə anlaşa bildi. Kreml Türkiyənin maraqlarını tanıayıb və onunla birlikdə Suriyada fəaliyyət göstərir. Amerika isə NATO-dakı müttəfiqinin maraqlarına hörmətsiz yanaşaraq, terror qrupları ilə əməkdaşlıq edir. Bunlar ciddi fərqlərdir.

İndi belə təəssürat yaranır ki, ABŞ Yaxın Şərqdə böyük dövlətlərə düşmən mövqeyi tutub, Rusiya isə yalnız rəsmi orqanlarla əməkdaşlıq edir. Şübhəsiz, bunun Ukraynaya da təsiri vardır. Ukraynalılar artıq anlayırlar ki, müəyyən müddətdən sonra Qərb onları ata bilər. İndi Suriyada Rusiya-qarşı dura bilməyən Qərbin böyük dövlətləri Ukraynada, ümumiyyətlə, uğur əldə

edə bilməzler. Bu psixoloji dəyişiklik bütövlükdə Amerika və Avropanın ən güclü olmaları obrazını dağıdır. Cox guman ki, E.Makron bu səbəbdən Rusiyaya qarşı qəzəbli danişir.

Lakin onun real mübarizə meydanında Moskva ilə sərt münasibətlərə getmesi ehtimalı çox azdır. Bu isə o deməkdir ki, Qərb ölkələri sadəcə dili sərtləşdirir, əməldə bunu etmək iqtidarında deyillər. Bu oyunların arasında isə Ukrayna xalqı qalır. Leonid Kuçma məhz bu məqamları nəzərdə tutaraq həyəcan tebili çalışır. Onun nəticəsinin necə olacağını demək xeyli çətindir.

Bütün bunlar onu deməye esas verir ki, Qərb diplomatiyasının daha radikal mövqə tutması daha çox Rusyanın yarar nadır. Çünkü, birincisi, Moskva rəqibini əsəbələşdirə bilib ki, bu da ince məqamlarda onların çoxlu səhəvə yol verə biləcəyi ehtimalını artırır, ikincisi, Rusiya Donbas və Krıma əlavə qüvvələr yerləşdirmek bəhanəsi əldə edir. Hamiya məlumdur ki, Kreml üçün buna etmək asan bir işdir.

Petro Poroşenkoya geldikdə isə onun Ukrayna üçün çalışlığına şübhə yoxdur. Ancaq qərbi dostlarının P.Poroşenkoya yardım edəcəyinə də inam çox deyil. Burada risk faktoru vardır. Çünkü, yuxarıda da vurgulduğu kimi, konkret addımlara gəldikdə Qərb Moskvaya qarşı qətiyyətli ola bilər və ya olmaq istəmir. Onda belə çıxır ki, Ukrayna Prezidentinin siyasi taleyi də hələ məlum deyil.

Digər tərəfdən, ehtimal var ki, Qərb-Rusya qarşıdurması yalnız Suriya və Ukrayna ilə məhdudlaşmasın. Onun Cənubi Qafqaza və Mərkəzi Asiyaya yayılması gözləniləndir. Bu halda geniş bir geosiyasi məkannda proseslərin riskli və təhlükəli olması mümkündür. O cümlədən terror intensivləşə və genişlənə bilər. Bu baxımdan Cənubi Qafqaz üçün ən qorxulu ssenari erməni terrorunun yenidən aktivləşməsi ola bilər. Bu barədə hələ kimse danışır.

18 iyul 2017-ci il

Nərimanov rayonunda 2017-ci ilin birinci yarısının yekunları müzakirə olunub



Iyulun 17-də Nərimanov rayonunda 2017-ci ilin birinci yarısının yekunları ve qarşıda duran vəzifələrə həsr olunmuş rayon icra hakimiyyəti başçısı yanında şuranın geniş iclası keçirilib. Nərimanov Rayon icra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl rayon rəhbərliyi və rəsmi qonaqlar icra hakimiyyətinin inzibati binasının foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə tərəf dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə ehtiramlı yad ediblər.

Tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açan icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev iyulun 12-də Prezident İlham Əliyevin sədriyili ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifelərə həsr olunmuş iclasında dövlətimizin başçısının nitq söyleyərək dünyada baş veren qlobal iqtisadi böhrana baxmayaq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində elde olunmuş nailiyətlərdən etrafı söz açdığını bildirib. O, Prezidentin qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı tapşırıq və göstərişlər verdiyini qeyd edib.

Hesabat məruzəsində rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin mühüm iqtisadi göstəriciləri barədə məlumat verilib. İlin birinci yarısının yekunlarına görə sözügedən sahənin dinamik inkişafının davam etdirildiyi və bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 421,6 milyon manatlıq məhsul istehsal olunaraq, öten ilin müvafiq dövrünə nisbetən 3,2 faiz artım sürətinin əldə olunduğu bildirilib, istehlakçılarla 1 milyard 417,2 milyon manatlıq və ya bütün sənaye məhsulunun 104 faizi qədər sənaye məhsulunun göndərildiyi, eləcə də hesabat dövrü ərzində çox hissəsi istehsal və tikinti sahəsinin inkişafına sərf edilmiş 33,1 milyon manatlıq investisiyanın yatırıldığı vurğulanıb. Rayonda yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fealiyyətinin

bərpa edilməsi nəticəsində 3810 yeni iş yeriin yaradıldığı bildirilib. Yeni iş yerlərinin yaradılması ilə bağlı müəssisələr tərəfindən həyata keçirilən tədbirlərin rayon icra hakimiyyəti tərəfindən mütəmadi olaraq dəstəkləndiyi, bu sahədə onlara müvafiq köməklik göstərildiyi eləvə edilib.

Bildirilib ki, öten rüb ərzində rayon rəhbərliyi tərəfindən 1152 nəfər vətəndaşın iştirakı ilə keçirilmiş 13 səyyar görüş və qəbullar zamanı edilən 129 nəfərin müracəti dəlinilən və müsbət həllini tapıb. Həmçinin "Qaynar xətt-1643" xidmetine daxil olmuş 315 müraciətdə 187-nin tam həll olunduğu, digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatların verildiyi qeyd olunub.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputati Əflatun Amaşov, "Rahatlığın Məkanı - Qold" MMC-nin sədri, iş adamı Zəkeriyə Cəriyev və 14 sayılı Uşaq Poliklinikasının baş həkimi vəzifəsini icra edən Zemfira Mirzəyeva rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə fikirlərini bildirib, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülen işlərdən məmənunluq ifade ediblər.

Polşada sovet dövrünün abidələri sökülməcək

Bazar ertəsi günü Polşa Prezidenti Ancey Duda bina və obyektlərin adlarında kommunizmin, yaxud digər totalitar rejimin təbliğinin qadağan olunması haqqında qanuna düzəlişləri təsdiqləyib. AZƏRTAC xəber verir ki, Polşa Prezidentinin saytında yerləşdirilmiş məlumatə görə, yenilənən qanun sovet dövrü abidələrinin, o cümlədən Qırmızı ordunun şərefinə qoyulmuş memorialların sökülməsini de nəzərdə tutur. Xatırladaq ki, Polşa Seymi düzəlişləri iyunun 22-də qəbul edib.

Bu sıraya qəbiristanlıqlarda və başqa dəfn mekanlarının yerləşən, incəsənət əsəri qismində elmi məqsədlər üçün nümayiş olunan, həmçinin memarlıq abidələri reyestərinə daxil edilən memoriallar aid olunmur. Polşa qanunvericiləri bu sıraya aid olmayan abidə və memorialların düzəlişlər qüvvəyə mindikdən sonrakı 12 ay ərzində sökülməsi təklif edirlər. Ekspertlər ölkə ərazisində azı 469 bu cür obyekt olduğunu hesablayıblar. Onların 250-yə yaxını Qırmızı orduya həsr edilib. Bu və digər memorialın düzəlişlərə göstərilən parametrlərə uyğun gəlib-gelmədiyinə dair qərarı Polşanın Milli Yaddaş İstítutu çıxarácq.

Azərbaycan-Türkmənistan-Türkiyə XİN rəhbərləri Bakıda görüşəcək

18-19 iyul 2017-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov,

Türkmənistanın xarici işlər naziri Raşid Meredov və Türkiye Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğluun iştirakı ilə Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəflə görüşü keçiriləcək. SİA-nın verdiyi məlumatə görə, göründən sonra nazirlərin birge mətbuat konfransı nəzərdə tutulur. Azərbaycan-Türkmənistan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəflə görüş 26 may 2014-cü ildə Bakıda keçirilib. Bunun ardınca həmin ilin 5 iyun tarixində Türkəlli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiye Respublikasının Prezidenti cənab Abdulla Güllə və Türkmenistan Prezidenti cənab Qurbanqulu Berdimuhamedov arasında ikitərəflə və üçtərəflə formatda görüşlər keçirilib. 29 yanvar 2015-ci ildə Aşqabadda adıqəkilən formatda keçirilən ikinci görüşün yekunlarına esasən 2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəflə əməkdaşlığının Çərçivə Programı qəbul olunub.

28 avqust 2015-ci ildə Türkiyənin Antalya şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü keçirilib. Görüşün yekunlarına dair Antalya Bəyanatı qəbul olunub. Bunun ardınca 9 oktyabr 2015-ci ildə Azərbaycan Respublikası, Türkiye Respublikası və Türkmenistan arasında Xəzər tranzit keçidləri üzrə birgə Texniki Komitənin birinci iclası keçirilib.

Azər Həsrət: "Azərbaycanla Latviyanın tarixə söykənən münasibətləri var"



"**A**zərbaycan dövləti istər Avropa Birliyi, istərsə də ona üzv dövlətlərlə ikitərəflə, bərabərhüquqlu və qarşılıqlı hörmətə söykənən münasibətlərin qurulmasında maraqlıdır və daim bu kursa sadıqdır. Bu baxımdan Prezidentin Latviyaya səfərinin faydalı olduğu şübhəsizdir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, Latviya kiçik dövlət olsa da, ABŞ-ın özünəməxsus yeri və rolü var: "Eyni zamanda bu dövlətin Azərbaycanla tarixə söykənən münasibətləri var. Özü də bu münasibətlər həmişə yüksək səviyyədə olub. Bele bir dövlətlə münasibətlərin yeni mərhələyə daşınması bütövlükdə Avropa ilə münasibətlərin perspektivinə müsbət təsir edəcək".

"Həmsədrlərin münaqişənin həlli ilə bağlı yeni planı var"

"**E**slimə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün teşkili ilə bağlı məsələ xarici işlər nazirlərinin Brüsselde keçirilən görüşündə müzakirə olunmuşdu. Həmin görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri nazirlərən görüşlə bağlı məsələni öz dövlət başçılarına məruze etmələrini xahiş etdilər. Düşünürəm ki, bu, ATƏT-in Minsk Qrupunun narahatlılığından irəli gəlir". Bunu SİA-ya açıqlamasında politoloq Fikret Sadiqov deyib. Politoloğun sözlərinə görə, Azərbaycanın güclü olması, ermənilərin təxribatına cavab olaraq onlara güclü zərbələr endirməsi, öz maraqlarını, xalqını müdafiə etməsi, ərazi bütövlüyünü her an təmin etmək iqtidarından olmasına ATƏT-in Minsk Qrupu həmsədrlərini narahat edir: "Onlar anlayırlar ki, Ermənistanın təxribatları yeni münaqişəyə səbəb ola bilər. Bu baxımdan həmsədrlərin əsas məqsədi regionda stabilüyü qorumaq, düşmən ölkənin ziyan çekməsinin karşısını almaqdır".

Münaqişənin həlli ilə bağlı həmsədrlərin yeni planının olduğunu deyən F. Sadiqov qeyd edib ki, plan istənilən halda açıqlanmalıdır: "Hər halda, biz planın nədən ibarət olduğunu bilməli, məqsədlər haqqında məlumatlı olmayılıq. Biz istər nazirlər, istərsə də prezidentlərin görüşündə asılı olmayaq, öz principial mövqeyimizden dönməyəcəyik. Çünkü bizim əsas məqsədimiz torpaqlarımızın azad edilməsidir. Əger həmsədrlər Dağılıq Qarabağ münaqişəsinin həllini isteyirse, onlar Ermənistanın təxribatları etməlidirlər. Əks halda, Azərbaycan öz torpaqlarını addım-addım olsa da, azad edəcək". Münaqişənin həllində Rusiyanın böyük rol oynadığını dile getirən politoloq söyləyib ki, problemin həllində ABŞ və Fransanın mövqeyi də önəmlidir: "Təbii ki, münaqişənin həllində Rusiyadan çox şey asılıdır. Çünkü, Rusiya Ermənistanın en yaxın müttefiqidir və onun ərazisində hərbi bazası var. Lakin məsələyə başqa prizmadan baxdıqda burada ABŞ və Fransanın da seyirci mövqədə durduğunu görürük. Bir çox hallarda bu üç dövlətin mövqeyi üst-üstə gelir. Onların əsas mövqeyi sabitlik, münaqişənin alovlanmaması, problemin dinc yolla həllindən ibarətdir. Çok təessüf ki, iki aparıcı dövlət olan ABŞ və Fransa da bəzi hallarda Rusiyanın mövqeyi ilə razılıqlar. Lakin onlar bilməlidir ki, məsələ bu cür ritorik bəyanatlarla həll oluna bilməz. Düzdür, bu iki dövlətdə hakimiyət dəyişikliyindən sonra münaqişənin həllində müsbət ümidiyərək. Amma eyni zamanda biz onların mövqeyinin təkrarlandığını da görürük".

"Həmsədrlər bizim principial, barişmaz mövqeyimizlə üzləşiblər. Onlar bizim bu mövqedən dönməyəcəyimizi, eləcə də problemi sülh yolu ilə həll olunmasa, hərb yolu ilə həll etməyə hazır və qadir olduğumuzu bilməlidir"- deyə, F. Sadiqov əlavə edib.



Ermənistanın ictimai-siyasi və hərbi dairələrinin son vaxtlar ən çox toxunduqları mövzularlardan biri də hərbi müttəfiqləri olan Rusyanın Azərbaycana silah satması ilə bağlıdır. Belə ki, işgalçi ölkənin müzakirə dairələri - mediası bu faktordan ciddi narahatlıq keçirməklə yanaşı, eyni zamanda, yeni mühərabənin başlayacağını və bu mühərabədən rüsvayçı məglubiyyyətlər şəklində çıxacağını proqnozlaşdırır.

"Azadlıq" radiosunun Ermənistan bürosu olan "Azatutyun"da Ermənistanın maliyyə naziri Vardan Aramyanın müsahibə vermesi və həmin müsahibəsində Rusiyadan yeni hərbi kreditin götürülməsi barədə planların olmasına deməsi vəziyyəti yenidən qarışdırır.

Sarqis Artsruni:
"Ermənistan NATO ilə partnyorluğun dərinləşməsinə çalışır və nümayişkarana addımları ilə Rusyadan yeni hərbi kredit qoparacağının düşünür"

Aramyan müsahibəsində bildirib ki, Ermənistan Rusiya ilə yeni hərbi kredit müqaviləsi ilə bağlı müzakirələr aparır. Erməni nazir səhəbetin nə qədər məbləğdən ibarət olması barədə fikir bildirməmək yanaşı, əlavə edib ki, müzakirələr bu il başlanılib.

SİA bu barədə ermənilərin 1.in.am saytının analitik bölməsində yazılın təhlili yazıya toxunaraq, onu oxucuların diqqətinə çatdırır. Belə ki, erməni analitiki Sarqis Artsruniye görə, hərbi kreditin istenilməsi ölkəyə heç bir hərbi-siyasi dividend gətirə bilməz. "Ermənistan bundan öncəki hərbi krediti "Elektrik Yerevan"ın ictimai təşəbbüsü əsasında almışdı"-deyə qeyd edən Artsruni hesab edir ki, çox yegan, Serj Sarkisyanın komandası Moskva ilə yeni danışqlarda Ermənistanın NATO ilə yaxınlaşması məsələsini istifadə edir və xüsusi, bu günlərdə Ermənistanın silahlı qüvvələrinin nümayəndələri NATO-nun Ruminiyada keçirilen hərbi təlimlərdə iştirak etməsi göstərilir. Analitik meqaledə bildirilir ki, bu təlimlər hətta formal mənada, Rusyanın Şərqi Avropadakı mümkün aqressiyasına qarşı istiqamətləndirilib. SİAT: "Mümkündür ki, Ermənistan NATO ilə partnyorluğun dərinləşməsinə çalışır və nümayişkarana addımları ilə Rusyadan yeni hərbi kredit qoparacağının düşünür".

Erməni analitiki:
"Ermənistan hakimiyyəti bunun yerinə Moskvanın üzərinə götürdüyü müttəfiqlik öhdəliyinin yerinə yetirilməsinə nail olmalı, Azərbaycana silah satışının qarşısını almazıdı"

Sarqis Artsruniye görə, Ermənistan hakimiyyətinin davranışları yüksək regional militarizasiya kontekstində hesablanıb: "Diğer tərəfdən, Rusyadan yeni hərbi kreditin götürülməsi rus silahının Azərbaycana çatdırılması gerçəkliyi qarşısında uğurlu və adekvat qərar sayıla bilməz. Ermənistan hakimiyyəti bunun yerinə Moskvanın üzərinə götürdüyü müttəfiqlik öhdəliyinin yerinə yetirilməsinə nail olmalı, Azərbaycana silah satışının qarşısını almazıdı".

Analitik yazıda, həmçinin, qeyd edilir ki,

Ermənistanın hərbi kredit oyunu ölkəni uçuruma yuvarlayacaq

Sarqis Artsruni: "Rusyadan hərbi kreditin götürülməsi rus silahının Azərbaycana çatdırılması gerçəkliyi qarşısında uğurlu və adekvat qərar sayıla bilməz"



ruslardan yeni hərbi kreditin istenilməsi, faktiki olaraq, Ermənistanın Azərbaycanla silahlanması yarışmasına qoşulduğunu sübuta yetirir və müəyyən mənada, Rusyanın Azərbaycana silah satışını legitimləşdirmiş olur: "Belə çıxır ki, Rusiya Qarabağ məsələsində paritet prinsipinə riayət edir, ancaq ona görə yox ki, Ermənistana və Azərbaycana sülh ideyasını aşılaşın, eksinə, ona görə ki, münaqişəni idarə edə bilsin. Hətta lazımlı olanda, mühəribəyə şərait yaratıns. Yerevan Moskvanın oyun qaydalarını qəbul edir, bu da nəticə etibarı ilə effektsiz diplomatiya ilə neticəsini tapır".

Ermənistanın xarici borcu 6 milyard dolları ötür, yeni kredit isə, öz istiqamətinə görə, bu rəqəmlərin mümkün artmasına səbəb olacaq

Artsruni hesab edir ki, yeni kredit əldə olunarsa, bu, Ermənistanın iqtisadiyyatına da mənfi təsirlərini göstərəcək. SİAT: "Ona görə ki, Ermənistanın xarici borcu 6 milyard dolları ötür, yeni kredit isə, öz istiqamətinə görə, bu rəqəmlərin mümkün artmasına səbəb olacaq".

"Başqa tərəfdən, bütün erməni-rus iş birliklərində şəffaflıq məsələsi olmayıb və korrupsiya riski artıb"-deyə qeyd edən erməni analitikinin fikrincə, bu Ermənistanın kriminal-olıqarx sistemini daha da möhkəmləndirmiş olur: "Lakin əsas təhlükə siqnalı yeni mühərabənin başlaya bilməsidir ki, bu, Ermənistanın və Azərbaycanın silahlanması fonunda get-gedə daha çox real görünməyə başlayır".

Erməni etirafı:
"İskəndər"lər Qarabağda baş verə biləcək mümkün mühəribədə, xüsusi, lokal qarşıdurmalarda istifadəyə yararsızdır"

probleme toxunub: "Hətta ekspertlər de kifayət qədər əmindiirlər ki, Ermənistanda mövcud olan "İskəndər"lər, faktiki olaraq, bizim (ermənilərin-red.) silahlı qüvvələrimizə aid deyil, hətta formallıqla bizim balansımızda olsalar da..."

Sarqis Artsruniye görə, "İskəndər"lər nə ruh yüksəkliyi, nə də psixoloji baxımdan heç bir əhəmiyyət kəsb etmir

Artsruniye görə, "İskəndər"lər, həmçinin, Kalininqradda da yerləşdirilib və rusiyalı xadimlər - anklav forpost statusu olaraq tez-tez Ermənistani, məhz Kalininqradla eyni-ləşdirilərlər. SİAT: "Böyük gerçəklilik budur ki, Ermənistanda və Kalininqradda yerləşən "İskəndər"lərden atəş açmaq üçün emri yalnız Putin (Rusyanın prezidenti-red.) verə bilər. Təsadüfi deyil ki, birləşmiş ordu qruplaşmasında Rusiya, faktiki olaraq, erməni silahlı qüvvələrinə nəzarətini daha da artırıb".

Erməni analitiki rusiyalı deputat, Kremlinqeyri-rəsmi ruporu Vladimir Jirinovskinin Dumadakı çıxışında onun erməni zabitlərinin birləşmiş ordu qruplaşmasının rehbərliyində yer almamasını tələb etdiyini xatırladı. SİAT: "Bu baxımdan, "İskəndər"lər nə ruh yüksəkliyi, nə də psixoloji baxımdan heç bir əhəmiyyət kəsb etmir, o sadəcə, erməni-rus dostluğunu nümayiş etdirən bir mifdir".

Bələliklə, faktlar və analitik düşüncələr də, belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, Ermənistən ictimaiyyətinin faktiki vəziyyəti çox acınacaqdır və hətta Serj Sarkisyan hakimiyyətinin Rusiya amilləndə yaranmaq şansları tükənib.

Rövşən NURƏDDİNOĞLU

Tələbə köçürülmələri ilə bağlı sənəd qəbuluna başlanılıb

Dünəndən ölkə daxilində yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üçün elektron qaydada sənəd qəbuluna başlanılıb. Təhsil Nazirliyindən SİA-ya verilən məlumatə görə, transfer.edu.az portalı vasitəsi ilə aparılacaq sənəd qəbulu avqustun 15-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçə bilərlər.



Bunun üçün təhsil alanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətbi dövründə həyata keçirilir. DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə müəyyənləşdirilmiş minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Qeyd edək ki, öten tədris ili üzrə 233 nəfər tələbə transfer.edu.az portalı vasitəsilə secdikləri ali təhsil müəssisələrinə, 46 nəfər isə orta-ixtisas təhsili müəssisələrinə köçürülbü.

Müxalifət məhvə sürüklenir

Xarici qüvvələrin maddi-mənəvi yardımını da onlara kömək etmir

Bu, artıq bir faktdır ki, son 20 ildə müxalifət milli-siyasi məkanda yalnız öz maraqlarının təmin olunması baxımından fealiyyəti ni qurub. Adlarını müxalifət qoyan bu qaragüruhçular ölkəmizdə ictimai-siyasi proseslərdə uğur qazana bilinəyiblər.

Səbəb də sehv, düşünüləməmiş siyaset aparmaları və xarici maraqlı qüvvələrin maraqlarına uyğun fealiyyət yolu tutmalarıdır. Məhz bu baxımdan, müxalifət ictimai dəstekdən məhrum olunub. Xarici məkrili qüvvələrin sifarişlərini yerine yetirmək, ölkədəki mövcud ictimai-siyasi sabitiyi pozmağa can atan Əli Kərimli, İsa Qəmər, Arif Hacılı və digər qaragüruhçular hər dəfə, ayrı-ayrı dövlətlərdə xoşagəlməz hadisələr baş verəndə, özlərinin varlığını sübut etmək, fəallışır, diqqət mərkəzinə çevrilməyə çalışırlar.

Fakt budur ki, müxalifət fealiyyətsiz durumdadır. Xarici qüvvələrin maddi-mənəvi yardımını da bir nəticə vermir. Bu halda, onların fealiyyət göstərmələrinə nə dərəcədə lüzum ola bilər?

Təkamül Partiyasının sədri Teyyub Qənioğlu "Ses" qəzetiin açıqlamasında dağıdıcı müxalifət partiya sədrlerinin sabahda ümidilarını tamamilə itirdiklərini bildirdi: "Dağıdıcı qüvvələr ümidi edirlər ki, nə isə alınacaq. Xaricide olan qüvvələr də bunları dəstekləyirlər ki, nə isə alınacaq və bunlar da fealiyyə-



yetlerini qura biləcəklər. Ancaq ümidi alt-üst olub".

"Sizcə, müxalifət niye formallaşa bilmir" sualına cavab olaraq, T.Qənioğlu bildirdi ki, radikal müxalifət düşərgəsində fealiyyət göstərən partiyaların çoxu ideya ətrafında deyil, lider ətrafinda yaranıb və fealiyyət göstərir: "Həzaman müxalifətde olan hər bir lidere partiya daxilində müəyyən müxalif qüvvələr dəstek olur. Hər biri de liderliyə can atır. Digər tərəfdən də, müxalif qüvvələr birləşməkdən çox danışırlar. Xüsusi olaraq, ölkədə keçirilən hər hansı bir seçkilər ərefəsində, hansısa birləşməyin vacibliyini qeyd edirlər.

Amma radikal müxalifət düşərgəsində birləşmək məsələsi ortaşa atılada, həmin düşərgəde olan partiya sədrərinin hər biri bu cür fikirlər səsləndirirər ki, gəlin mənim ətrafında birləşin və məni dəstekləyin. Ona görə də, müxalifətin birlikləri baş tutmur. Yəni ortada onlar tərəfindən yaranılan hər hansı birliklər formal şəkildə olur, ancaq bunun heç bir real nəticəsi olmur. Çünkü həmin müxalifət partiya sədrərinin ortaq məxrəcə gəlmələri mümkün olmur.

GÜLYANƏ

Paytaxtda 36, bəzi bölgələrdə 39 dərəcə isti gözlənilir

Iyulun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-25°, gündüz 32-37°, Bakıda gecə 23-25°, gündüz 34-36° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civar sütunu, nisbi rütubət gecə 55-65%, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron əmərliliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvələnda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı ehtimalı var. Sinoptiklərin verdiyi tibbi-meteoroloji proqnoza əsasən, iyulun 18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda gündüz isti temperatur diskomfortu meteo-həssas insanların üçün əlverişsiz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZERTAC-a verilən xəbərə görə, Azərbaycanın rayonla-



rında hava şəraitinin əsasən yaqmursuz keçəcəyi gözlənilir. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 34-39° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti təşkil edəcəyi ehtimalı var. Naxçıvan Muxtar Respublikasında hava əsasən yaqmursuz keçəcək. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 34-39° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yaqmursuz keçəcək. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy,

Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yaqmursuz keçəcək. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayılli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yaqmursuz keçəcək. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 11-16°, gündüz 25-30° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yaqmursuz keçəcək. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 21-24°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yaqmursuz keçəcək. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 21-24°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.

Türkiyədə törədilən partlayışda 17 hərbçi yaralanıb

Türkiyənin Hakkari bölgəsinə dəki Yüksekova rayonunda hərbçilərə qarşı ağır terror aktı töredilib. Rəsmi məlumatda göre, hərbçiləri daşıyan maşının keçdiyi yola əvvəlcədən basdırılmış partlayıcının işe salınması ilə törədilən terrorda 17 hərbçi yaralanıb. Antiterror əməliyyatları keçirmək üçün bölgəyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.



Tallinndə sürücüsüz avtobuslar fealiyyət göstərəcək



Tallinndə "Easy-mile" sürücüsüz avtobuslar fealiyyət göstərəcək. Şəhər sakinləri və qonaqlar nəqliyyatdan pulsuz istifadə edə biləcəklər.

AZERTAC "psm7.com" istinadla xəber verir ki, əvvəlcə test rejimində işləyəcək avtobuslar nəzarət prosedurunu keçməli və Şose Yolları Departamentinin icazəsini almışdır. Bir avtobusda 8 sərnişin yerləşə bilər. Hər avtobusda sərnişinlərə yolboyu yeni texnologiyalar haqqında məlumat verəcək bələdiyi işləyəcək.

Ekspert qrupunun rəhbəri Konsu Pirkonun sözlərinə görə, bu texnologiyanın ciddi üstünlükləri var: onu əhalinin az sıx yaşayan rayonlarında uğurla istifadə etmək olar. Həmçinin sürücüsüz nəqliyyat daha təhlükəsizdir, belə ki, yollarda qəzaların 90 faizi insanların diqqətsizliyi səbəbindən baş verir.

Yanvar-iyundə 838,1 min kvadratmetr olan yeni yaşayış evləri istifadəyə verilib

2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına əmək sahəsi 838,1 min kvadratmetr olan yeni yaşayış evləri istifadəyə verilib. Dövlət Statistika Komitesindən AZERTAC-a bildirilib ki, bu dövr ərzində mənzil tikintisində istifadə edilmiş vəsatın həcmi 382,2 milyon manat olub. Həmin vəsatın 60,6 milyon manat dövlət, 321,6 milyon manat isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb. Həmçinin qeyd olunub ki, ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə şəxsi vəsatları hesabına 5,6 min yaşayış evi tikiblər, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt, Şəki, Lənkəran şəhərlərində və Abşeron, Qazax, Cəlilabad, Tovuz və Qəbələ rayonlarında inşa edilib.



"Wi-Fi" xidmətləri göstərən təyyarələrin sayı artacaq

"Juniper Research" şirkəti üçüsə "Wi-Fi" xidmətləri təklif edən kommersiya təyyarələrinin sayının növbəti 5 il ərzində artaraq 2022-ci ilədək təxminən 14,5 milyon hava gəmisinin "Wi-Fi" simiz rabitesi ilə təchiz ediləcəyini proqnozlaşdırır. 2017-ci ilde bu göstəricinin 5 mindən çox olacağı gözlənilir.

AZERTAC "Eizvestia" resursuna istinadən xəber verir ki, bu gün kommersiya təyyarələrinin dördə bir hissəsi "Wi-Fi" rabitesi ilə təchiz edilsə də, xidmət tələbat daim arılır. Tələbat insanların daim iş, internetdə oyun və axtarış üçün planşet və smartfonlardan istifadə etmək istəkləri ilə əlaqədardır. Beləliklə, təyyarələrdə "Wi-Fi" xidmətlərinin göstərilməsi aviaşirkətlər arasında rəqabet üçün əlavə üstünlük ola bilər. Məlumatda görə, bu, həmçinin "Alaska Airlines" və "United Airlines" aviaşirkətlərində istifadə edilən "Gogo" kimi provayderlər üçün gelirli iş olacaq. Xidmət həqiqi 1 saat üçün 7 dollar, 1 gün üçün 19 dollar təşkil edir. Özel aviadaşıyıcılar aylıq və illik abunələr rəsmiləşdirə bilərlər.

Azərbaycanın mədəniyyət siyasetinin məzmun və mahiyyəti

Məlumdur ki, milli mədəniyyətin qlobal, regional və lokal problemlərinin səmərəli həllində mədəniyyət siyaseti mühüm rol oynayır. Mədəniyyətin mühüm rolü güclü birləşdirici faktor olmasıdır. Mədəniyyət insan tərəfindən təbiətin, şəxsiyyətin və cəmiyyətin dərk olunması və dəyişdirilməsi prosesidir.

Kulturoloq F.Məmmədovun qeyd etdiyi kimi, "Postsovet məkanının digər ölkələri kimi, Azərbaycan Respublikasının da qarşısında ideoloji yenidənqurma və mədəni yeniliklər, təhsil, elm şəbəkələrinin, mədəni strukturun optimallaşdırılması, dövlətin texnoloji rəqabətə davamlılığının təminatı və əhalinin həyat təminatı sistemlərinin effektivliyinin artırılması ilə əlaqədar bir sıra mürəkkəb məsələlərin həlli durur. Struktur, sosial, regional və fərdi ölçülərdə mədəni inkişafın qeyri-müntəzəmliyini de çətinliklərə aid etmək olar. Bu, özünü, həm də tam bir sistem kimi baxılan mədəniyyətin ayrı-ayrı sahələrinin bərabərsizliyində, əhalinin elitar və kütłəvi mədəniyyətinin inkişafındakı ciddi daxili disproportionalarda, inkişaf mənbəyi kimi mədəniyyət nailiyətlərindən istifadədə gender bərabərhüquqluluğunun olmamasında, ölkənin müxtəlif regionlarının qeyri-bərabər mədəni inkişafında da özünü göstərir. Bu isə, mədəniyyətin sosial institutlarının inkişafı prioritetlərinin seçimi məsələsinin günün vacib məsələləri sırasına çıxarıır. Sadalanan məsələlərin müvəffəqiyyətli həlli mədəniyyət və mədəniyyət siyaseti sahəsində zamanın tələblərinə cavab verən yenilikçi İslahatların keçirilməsinə yardımçı olan model və programların tərtibini və həyata keçirilməsinin təkidlə tələb edir. Belə programların yaradılması üçün ruhi mədəniyyətin yüksək missiyasının yeni görünüyü və onun insanın, sosial sahənin və dövlətin inkişafında yenilikçi dəyişdirici rolunun imkanlarını açan problemlərin kulturoloji təhlili zəruridir".

Azərbaycan uğurlu mədəniyyət siyaseti həyata keçirmek üçün dünya təcrübəsinə əsaslanır. Bu sahədə ABŞ, Avropa və Yaponiyanın təcrübəsi çox önemlidir. Hətta keçmiş sovet təcrübəsindən, onun müsbət cəhətlərində, istifadə olunması da diqqətəlayiqdir.

Bu baxımdan, mütxəssislərin dəyərləri fikirləri diqqəti çəkir: "Sovet, Qərb və rus mədəniyyət mətbələrinin nailiyətləri, o cümlədən, Rusiya Mədəniyyət Institutunun konsepsiya və nailiyətləri, Norveç və Yaponianın sosial-mədəni inkişafının tarixi təcrübəsi, BMT və UNESCO, Avropa Şurası və mədəniyyət siyaseti sahəsində başqa beynəlxalq təşkilatların sənədləri və müasir fəaliyyət tə-

rübələri öyrənilmiş və istifadə edilmişdir. Bu materialların müqayisəli təhlili əsasında biz Azərbaycanın konkret şəraiti üçün yeni mədəniyyət siyasetinin formallaşması üzərə sizin nəzərinizə çatdırılacaq praktiki tövsiyələr işleyib-hazırlamışıq. Bu zaman həm Azərbaycanın tarixi-mədəni inkişaf özünməxsusluğu, həm də dünya sivilizasiyası kontekstində ölkənin sosial-mədəni inkişafının sistemli təhlilinin nəticələri nəzəre alınmışdır".

Mədəni sərvətlərin yaradılmasında məişət, qida, geyim tesərrüfat, adət-ənənə və s. həyat şəraiti, genetik yaddaşdan və tarixi inkişafdan gelən dünyabaxışı, qarşılıqlı əlaqələr və ünsiyyət bu ve ya başqa şəkildə iştirak edir. Bir sözü, onu yaradanların tanınması mədəniyyətin, mədəni sərvətin bütövlükde menimsənilməsi, əslində, insanların inkişaf və formallaşma prosesinin dərki (və idarə edilməsi) deməkdir.

Mədəniyyət siyasetində aşağıdakı amillər bir-birilə qarşılıqlı vəhdət təşkil edir:

- təbii-coğrafi mühit;
- tarixi şərait;
- genetik kod;
- sosial mühit;
- mədəni mübadilə.

XXI əsrin əvvəllerindən Azərbaycan özünün sosial-mədəni inkişafında yeni mərhələyə qədəm qomuşdur.

İnformasiya-Kommunikasiyası Texnologiyaları şəraitində industrial cəmiyyətdən informasiya cəmiyyətinə, biliklər cəmiyyətinə keçid dövründə əsil mədəni inqilab baş verir. Belə bir şəraitdə mədəniyyətin sosial rolu artıqla yanaşı, biliklər Azərbaycan vətəndaşının hərəkəfli inkişafı üçün geniş imkan yaradır. Mədəniyyət və mədəniyyət siyasetinin inkişafı üçün mədəniyyət sahəsində qanunverciliyə mühüm əhəmiyyətə malikdir. 1998-ci il fevralın 6-da "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə dövlət, ictimai və özəl birlik və təşkilatların, həmcinin, ayrı-ayrı vətəndaşların mədəniyyət sahəsində fəaliyyətin tənzim edilməsi üçün hüquqi baza yaradıldı.


Qanun dövlətin və bütövlükdə, cəmiyyətin maraqlarının müdafiə edilməsi baxımından mədəniyyət sahəsində konkret hüquqi münasibətlər qrupunu tənzimləyen normaları eks etdirir. Qanunda vətəndaş cəmiyyətinin tələblərinə cavab verən müddəaların nəzərdə tutulması müsbət əhəmiyyətə malikdir. Bnlara mədəniyyətlə və yaradıcılıq fəaliyyəti ilə məşğul olan subyektlərin hüquqları və azadlığının müdafiəsi, mədəniyyət təşkilatlarının yaradılması və onların inkişafına kömək, mədəni fəaliyyətə dövlətin müdaxiləsinin məhdudlaşdırılması, mədəniyyət sahəsində inisarlılığın qadağan edilməsi aididir.

Eyni zamanda, qanunun mədəniyyət haqqında Avropa Konvensiyasının əsas müddəaları nəzəre alınmaqla və bu sahədə Rusiya Federasiyasının təcrübəsinə müvafiq olaraq hazırlanmasına baxmayaraq, ona, bizim zənnimizcə, mədəniyyətin düzgün elmi anlayışı ilə əlaqədar əlavələrin edilməsinə ehtiyac vardır. Çox güman ki, qanunda mədəniyyətin elmi tərifini vermək və hüquqi tənzimləmə ilə yalnız ruhi mədəniyyət və "mənəvi istehsal" sahələrinin əhatə edildiyini qeyd etmək olar.

Qanunda mədəniyyətin elmi anlayışı, "yaradıcı fəaliyyət"in terifi olmadığına görə, mədəniyyət fəaliyyəti və onların növləri həddən artıq, əsas etibarı ilə, incəsənət sferası ilə məhdudlaşdırılabilir ki, bu da mədəniyyətin adı təfəkkürdə yayılmışdır anlayışına uyğun gəlir. Neticədə, mədəniyyət sahəsində dövlət sisteminə yalnız teatr-konsert müəssisələri, kitabxanalar, rəsm qalereyaları və sərgi saloni; zooparklar, akvariumlar, planetarilər, mədəni və tarixi profilli arxivlər; asudə vaxtin təşkili üzrə klub və idarələr, mədəniyyət sahəsində elmi-metodiki mərkəzlər və kabinetlər, mədəniyyət və incəsənətin təbliği və yayılması üzrə təşkilatlar daxildir. Beləliklə, mədəniyyət anlayışının süni surətdə daraldılmasının şahidi olur. Neticədə, təhsil və tərbiyə, elm və texnologiya, informasiya, iqtisadiyyat, hüquq, din və mədəniyyətin digər sosial institutları xidmət sahəsindən kənardə qalır.

Fəlsəfə elmləri doktoru, professor Nigar ƏLƏKBƏROVA "Xalq qəzeti"ndə yazar: "Ulu Önder Heydər Əliyev Azərbaycanın mədəniyyət siyasetinin banisidir. Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyaseti ölkə başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, yeni dövr üçün zənginləşdirilir".

Müstəqilliyimizin ilk illərində respublikamızda mədəniyyət siyaseti yox dərəcəsində idi. Nəhayət, Böyük Önder Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmışdan sonra vəziyyət köklü surətdə dəyişdi... Artıq bu gün yeni mədəniyyət siyasetinin təşəkkül tapması, onun məqsəd və prinsiplerinin dəqiqləşməsi, müasir tələblərə cavab vermesi ən vacib və təxirəsalınmaz problemlər sırasında diqqəti cəlb edir. Elmi cəhətdən əsaslanılmış həmin siyaset neticesində, mədəni inkişafın ardıcılıq, variqlik, millilik, orijinallıq, Azərbaycan xalqının təkrarsız mədəniyyət genofondunun saxlanması, eyni zamanda, açıqlıq və demokratiklik ideyaları təbliğ edilir və faal şəkildə həyata keçirilir. Ulu Önder Heydər Əliyevin rehbərliyi altında müasir dünya elmində və praktikasında mövcud olan bir sira mo-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütłəvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütłəvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətin təbliği" istiqaməti çərçivəsində hazırlanıb

dəllər sırasından mədəniyyətlərin dialoqu modeli seçilərək, ölkəmizdə qəbul edilib. Həmin model Azərbaycanın tərəf-müqabil qismində ümumdünya mədəni proseşində iştirakına əsaslanır və respublikamızda optimal sosiomedeni dinamikanın dəstəklənməsinə imkan yaradır.

1993-2003-cü illər ərzində yeni mədəniyyət siyasetinə uyğun olaraq, dövlət tərəfindən çoxsaylı və mühüm əhəmiyyətli işlər görülmüşdür. İlk növbədə, mədəniyyət siyasetinin həyata keçirilməsinin ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən mükəmməl, dünən standartlarını və milli özellikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilmişdir. Bir sıra qanunlar, o cümlədən, "Mədəniyyət haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Turizm haqqında", "Nəşriyyat işi haqqında", "Muzeylər haqqında", "Arxiv fondu haqqında", "Memarlıq fəaliyyəti haqqında" qanunlar, bir sözlə, 2003-cü il daxil olmaqla, 21 qanun Milli Məclisde qəbul edilmiş və ölkə Prezidenti tərəfindən təsdiqlənmişdir. Təhsil və səhiyyə sistemlərində İslahatlara başlanılmış, elm, ədəbiyat və mətbuatda ideoloji senzurə ləğv olunmuş, idmanda böyük uğurlar əldə edilmişdir.

Azərbaycan dövləti mədəniyyət sahəsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, o cümlədən, "Silahlı munaqışlər zamanı mədəni dəyərlərin qorunması haqqında", "Ümumdünya mədəni və təbii əsərlərin qorunması haqqında", "Arxeoloji əsərlərin qorunması haqqında" konvensiyalara qoşulmuşdur. 1997-ci ildə Mədəniyyət haqqında

Avropa Konvensiyasını ratifikasiya etdiğindən sonra Azərbaycan Avropa Şurasının Mədəniyyət və Siyaseti üzrə Departamenti ilə də yaxından əməkdaşlıq edir. Neticədə, bir sıra maraqlı proqramlar həyata keçirilmişdir. Məsələn, "Azərbaycan Respublikasında mədəniyyət siyaseti" məruzəsi hazırlanmış, Strasburq şəhərində təqdimatı keçirilmiş və müxtəlif dillərdə çap olunmuşdur. Yeni mədəniyyət siyasetinə müvafiq olaraq, yaradıcı xadimlərə dövlət köməyi de nəzərdə tutulmuşdur, o cümlədən, respublika Prezidentinin Sərəncamına əsasən, onlara fərdi pensiya ların, dövlət mükafatlarının, fəxri adaların, gənc yazarlara isə təqəüd lərin verilməsinə başlanılmışdır. Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətlərinin yubileyləri və əlamətdar hadisələrin təntənəli qeyd edilməsi, beynəlxalq səviyyəli festival, müsabiqə, konqres və konfransların keçirilməsi də təqdi rəlayıqdır. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan UNESCO-nun nəzdindəki Ümumdünya Ərs Mərkəzi ilə də uğurlu əməkdaşlıq edir. Bunu nəticəsi olaraq, 2000-ci ildə Bakı şəhərinin tarixi mərkəzi "İçərişəhər", "Şirvanşahlar" Sarayı və "Qız qalası" ilə birləşdə həmin mərkəzin siyahısına daxil edilmişdir.

2003-cü ildən sonra isə Dahi Heydər Əliyev tərəfindən əsası qoymulmuş bu siyaset Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rehbərliyi altında indiki dövrün tələblərinə müvafiq olaraq, çox uğurla davam etdirilir və innovasiyalarla zənginləşdirilir.

**Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**

Tütün hər altı saniyədə bir insanın ölümüna səbəb olur

Dünya statisitikasına əsasən, tütün məmulatlarının istifadəsi səbəbindən hər altı saniyədə bir insan dünyasını dəyişir. Statistik hesablamalara görə, 2030-cu ildə siqaret hər saniyə bir ölüme səbəb olacaq. Bu da ilde 10 milyon insanın deməkdir. Müqaise üçün demək olar ki, həzirdə dünyada hər il üç milyon vərəm xəstəsi dünyasını dəyişir, siqaret istifadəçiləri arasında bu rəqəm beş milyon teşkil edir. Bundan əlavə, tütün ağacıyar ve qida borusu xərçəngi kimi ağır xəstəliklərin yaranmasının da əsas səbəblərindəndir. AZERTAC ayzdorov.ru saytına istinadla xəbər verir ki, statistik hesablamalara əsasən, təxminən 2030-cu ildə dünyada siqaret istifadəçilərinin sayı 1,6 milyard nəfərə çatacaq. Hazırda bu rəqəm 1,3 milyarddır. Alımlar bildiriblər ki, 15 il ərzində siqaret dən istifadə edən hər iki insandan biri ölüme məhkumdur. Dünya Səhiyyə Təşkilatının apadığı araşdırmlar əsasında verdiyi məlumatə görə, siqaret çəkenlərin yarısının bu pis verdişdən imtina etmək istədikləri məlum olub. Həmin məlumatda tütün məmulatları səbəbindən baş verən ölümlərin infeksiyon xəstəliklər nəticəsində ölüm hallarından dəfələrlə yüksək olduğu da qeyd edilib. Xalq tebabətində bu zərərlili vərdişdən uzaqlaşmanın bir neşə üsulu var. Bu üsullardan biri nikotin əleyhinə çaydır. Nikotin əleyhinə istifadə edilən məhlulu hazırlamaq üçün bir çay qasığı adı istifadə etdiyimiz çay yarpaqlarını iki stekan suda dəmləmək lazımdır. Hazır dəmə yarım çay qasığı doğranmış kasni kökü, tibbi valerian, gicitkən yarpaqları, nanə və ətirli rut əlavə olunur. Bir saat saxlandıqdan sonra hazır məhlulu süzüb gündə 2-3 stekan istifadə etmək olar.



Çox yaşamaq istəyən qadınlar öz yaşıdlarına əra getməlidir...

Yeni araştırma işi göstərib ki, çox yaşamaq istəyən qadınlar öz yaşıdlarına əra getməlidirlər. Ərin yaşı və ya cavan olması qadının həyatını qısalıdır. İlk önce yaxşı xəbər haqqında. Genç xanımları olan kişilər heç nədən narahat olmamalıdır. Tədqiqat işi göstərir ki, onlar çox yaşayaraq, da-



ha sağlam həyata malik olabilirler.

Bele məlum idi ki, özlərindən cavan ərləri olan xanımlar da bu nikahdan eyni cür faydalana bilərlər.

Amma almaniyalı alımlar bunun bele olmadığını aşkar ediblər. Onlar iki milyon danimkarlı cütün tibbi qeydlərini öyrənəndən sonra bele nəticəyə gəliblər. Yaşı ər qadının həyatının daha qısa olması deməkdir. Özündən cavanı ilə evlənmək isə daha pisdir. Araşdırma işi göstərib ki, bele halda ölüm səviyyəsi 20%-dir. Alımlar bunun səbəbini izah edə bilmirlər. Bir təklife görə özlərindən cavan ərləri olan qadınlar sosial normaları pozmuş olurlar və bu, stresə səbəb olabilir.

ELAN

"BETON MƏMULATLARI" ASC bildirir ki, 29 iyul 2017-ci il tarixində, saat 12:00-da cəmiyyətin hüquqi və faktiki ünvanı olan Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi, Büyük Şor qəsəbəsi ünvanında sehmdarların növbədən kənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaqdə aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:

1. Müstəqil auditor rəyi ilə təsdiqlənmiş illik (2016-ci il üzrə) maliyyə hesabatının təsdiq edilməsi;

2. Teşkilati-struktur məsələlərinin müzakirə edilməsi;

3. Yığıncağın gündəliyində duran digər məsələlər.

Yığıncaqdə iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedici sənədləri (notarial qaydada təsdiq olunmuş etibarnaməni) təqdim etməyiniz xahiş olunur.

"BETON MƏMULATLARI" ASC-nin idarə Heyeti

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

**Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62**

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə biler.

**Qəzet "Ses"in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qazetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.**

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son sahifə

18 iyul

Yıldırım Dəmirörənin dostu Arda Turanı yumruqlayıb?

Türkiyə Futbol Federasiyasının idarə heyətinin sabiq üzvü Yaşar Aşçıoğlu Arda Turan haqda şok açıqlamalar verib. Qol.az-in məlumatına görə, bu barədə "Fanatik"ə danişan Aşçıoğlu TFF-nin prezidenti Yıldırım Dəmirörənin yaxın dostunun Türkiyə millisinin sabiq kapitanı Arda Turana yumruq vurduğunu deyib. O, bu hadisənin Türkiyə millisinin 2015-ci ildə Qətərdeki telim-məşq toplantı zamanı baş verdiyini bildirib: "Yıldırım Dəmirörənin Kərəm adında qonağı gəlməmişdi. Oteldə Kərəm Bəy Arda arasında münaqışə baş verdi. Onlar yumruqlaşdı. Qətərden geri qayıdanda hərəkətindən peşman olan həmin şəxs başqa təyyarəyə minmək istədi. Ancaq Dəmirörən dostunu yaxşı bir şey etmiş kimi milli komanda ilə birlikdə getirdi. Arda məsələsinin ilk qıçılımı da orada oldu. Bilal Meşə səhbəti də bu məsələyə görə oldu".



"Neftçi"nin daha bir rəqibi müəyyənləşib

"Neftçi"nin Bakı toplantı şəhərində keçirəcəyi yoxlama oyunlarındakı daha bir rəqibi müəyyənləşib. SIA-nın məlumatına görə, "ağ-qaralar" iyulun 21-də "Zirə" ilə qarşılaşacaq. Məlumatı klubun rəsmi saytı yayib. İsmət Qayıbov adına telim-məşq bazasının meydancasında baş tutacaq görüş saat 18:00-da başlanacaq. Qeyd edək ki, "Neftçi" "Zirə" ilə oyunadək - iyulun 19-da "Şüvəlan"la sınaq matçına çıxacaq.

"Qalatasaray" müdafiə xəttini gücləndirib

"Qalatasaray" müdafiə xəttini gücləndirib. SIA-nın məlumatına görə, "cim-bom" "Sevilya"dan Mariano Ferreyra Filyo ilə rəsmi müqavilə imzalayıb. Transfere görə Əndəlus klubuna 4 milyon avro ödəniləcək. Braziliyalı müdafiəçi 3 illik müqaviləyə imza atıb. Onun illik məvacibisi 2,3 milyon avro teşkil edəcək. "Qalatasaray" Çempionlar Liqasına vesiqə qazansa, 250 min, Marionun 40-ci oyununa görə də 250 min avro bonus kimi "Sevilya"nın büdcəsinə köçürüləcək. "Sarı qızılırlar" Türkiyə Superliqası və Avropa kuboklarında "sambaçı"nın meydana çıxdığı qarşılaşmalarda qazanılan hər xala görə 5 min avro bonus da ödəyecək.



Polyak məşqçi: "Qəbələ" ilə oyun çətin keçəcək"

Bizim üçün çox çətin oyun oldu. Azərbaycandan qayıtdıqdan sonra hazırlıq üçün vaxtimız olmadı. Cəmi 2 gün sonra meydana çıxsaq da, qələbə qazandıq". Qol.az-in məlumatına görə, bunu Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Yagelloniya"nın baş məşqçisi İrenius Mamrot deyib. "Yagelloniya" ötən gün Polşa çempionatında mövsümün ilk oyununa çıxıb. Komandanın baş məşqçisi səfərdə "Termalikan" a qalib geldikləri oyundan (1:0) sonra yerli metbuata açıqlama verib.

O, oyunlar arasında fasilenin az olmasının komandası üçün çətinlik yaradacağından ehtiyat etdiyini bildirib: "Demək olar ki, 3 gündən bir meydana çıxırıq. Bu səbəbdən də eyni heyətle mübarizə aparmaq çox çətinidir. Təessüf ki, zədəli futbolçularımız da var. Onlar sıraya dönsə, işimiz asanlaşacaq. Rafal Qjib və Karol Sviderski artıq fərdi məşqlərə başlayıblar. Ancaq bizə qoşulmaları üçün müəyyən vaxta ehtiyac var. Bütün bunları nəzərəalsaq, "Qəbələ" ilə oyun çətin keçəcək. "Termalika" ilə oyunda bəzi futbolçuların yorulduğunu gördüm".

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə biler.

**Qəzet "Ses"in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qazetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.**